

MÜLKİYYƏTİN MÜDAFIƏSİ



AVROPA İNSAN
HÜQUQLARI
MƏHKƏMƏSİNİN
QƏRARLARININ İCRASI
DEPARTAMENTİ

DG1

TEMATİK BÜLLETEN

Non official translation / Qeyri-rəsmi tərcümə

iyun 2022

MÜLKİYYƏTİN MÜDAFIƏSİ

Bu xülasələrin hazırlanmasına yalnız Avropa Məhkəməsinin Qərarlarının icrası Departamenti cavabdehdir və onlara görə Nazirlər Komitəsi heç bir şəkildə cavabdehlik daşımir.

1. ÖZ MÜLKİYYƏTİNDƏN MANEƏSİZ İSTİFADƏ	3
1.1. Pensiyalar və sosial müavinətlər.....	3
1.2. Bank depozitləri	6
1.3. Əqli mülkiyyət	7
1.4. Mülkiyyət və ədalət mühakiməsinə çıxış imkanı.....	8
1.4.1. Zərərin ödənilməsi barədə məhkəmə qərarlarının icrası.....	10
1.4.2. Müharibənin vurduğu zərərin ödənilməsi barədə məhkəmə qərarlarının icrası.....	10
2. MÜLKİYYƏTDƏN MƏHRUM ETMƏ	11
2.1 Milliləşdirmə və ekspropriasiya kontekstində restitusiya.....	11
2.2 Əmlak itkisinə görə kompensasiya.....	14
3. ƏMLAKDAN İSTİFADƏYƏ NƏZARƏT.....	19
3.1 Mənzillərin kirayəsi	19
3.2 Biznes lisensiyaları	20
3.3 Şəhərsalma və tikinti icazələri.....	21
3.4 Müflisləşmə, ödəniş qabiliyyətinin olmaması və icra prosedurları.....	23
3.5 Götürmə (həbs qoyma) və müsadirə	25
3.6 Vergitutma	27
3.7 Meşələrin bərpası	28
3.8 Ov etmə.....	28
İŞLƏRİN SİYAHISI	30

Tematik bülleten

İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 sayılı Protokolunun 1-ci maddəsi öz mülkiyyətindən maneəsiz istifadə principini bəyan edir və şəxsin öz mülkiyyətindən məhrum edilməsini müəyyən şərtlərlə şərtləndirir ki, onlar da şəxsi dövlətin əsassız müdaxiləsindən qorumağa yönəlib. Avropa Məhkəməsinin president hüququna əsasən, fərdin və bütövlükdə cəmiyyətin toqquşan maraqları arasında ədalətli balansın qorunmasına diqqət yetirilməlidir. Məhkəmə həmçinin vurğulayıb ki, hər hansı fiziki şəxsin müdaxiləsi baş verdiyi hallarda dövlətin öz daxili hüquq sistemində mülkiyyət hüquqlarının qanunla yetərinə müdafiə olunmasını və adekvat hüquqi müdafiə vasitələrinin nəzərdə tutulmasını təmin etmək kimi pozitiv öhdəliyi yaranır.

Hazırkı bülletendə Avropa Məhkəməsinin qərarlarının icrası kontekstində dövlətlər tərəfindən barəsində məlumat verilən ümumi və fərdi tədbirlərə dair nümunələr verilmişdir, onlar xüsusən aşağıdakılara aididir: şəxsin pensiya, sosial müavinət, bank depoziti, əqli mülkiyyət kimi mülkiyyətlərinin müdafiəsi; ədalət mühakiməsinə çıxış imkanı, əmlakla əlaqədar olan və zərərə görə kompensasiya təyin edən məhkəmə qərarlarının icrası; milliləşdirmə və ekspropriasiya kontekstində əmlakın restitusiyası, habelə əmlakdan məhrum edilməyə görə kompensasiya; və əmlakdan istifadəyə aşağıdakıların vasitəsilə nəzarət: əmlakın icarəsinə hüquqi nəzarət, biznes lisenziyalarının verilməsi, şəhərsalma və tikintiyə icazələrin verilməsi, müflisləşmə, ödəniş qabiliyyətinin olmaması və/və ya icra prosedurları, əmlakı götürmə (üzərinə həbs qoyma) və müsadirə etmə, vergitutma, meşələrin bərpası və ovçuluqla bağlı qaydalar.

Azərbaycan dilinə qeyri-rəsmi tərcümə ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur.

Bu tərcümə Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamenti (QİD) ilə razılılaşma əsasında, lakin yalnız tərcüməçinin(lərin) məsuliyyət daşması ilə və QİD-in öhdəlik daşılmaması ilə dərc olunur. Mətnin tərcüməsi Avropa Şurasının "Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində həyata keçirilmişdir.

1. ÖZ MÜLKİYYƏTİNDƏN MANEŞİZ İSTİFADƏ

1.1. Pensiyalar və sosial müavinətlər

Məhkəmə Yunanistanın "Mülki və hərbi pensiyalar məcəlləsi"nin 62-ci maddəsinin 1-ci bəndinin müddəaları əsasında pensiya yaşına çatmış şəxsin tibbi sigorta da daxil olmaqla sosial sigortadan tamamilə məhrum edilməsini və beləliklə, pensiya hüquqlarından tam və ömürlük məhrum edilərkən dolanışq vasitələrini itirməsini qeyri-mütənasib tədbir hesab etdi. Məhkəmənin qərarından sonra 2011-ci ilin noyabrında ərizəçi onu pensiyasından məhrum edən qərardan Auditorlar Məhkəməsinə şikayət verdi. 3263/2014 sayılı qərarla mübahisəli qərar ləğv edildi. 08.06.2015-ci il tarixində Pensiyalar üzrə Səlahiyyətli idarə ərizəçinin pensiya hüquqlarını bərpa etdi və 01.01.2000-ci il tarixində onun almaq hüququna malik olduğu pensiyalar ona retrospektiv qaydada (geri tarixlə) ödənildi. Ümumilikdə bu qərar nəticəsində Auditorlar Məhkəməsinin presedent hüququnda dəyişiklik edildi və mübahisələndirilən müddəə konstitusiyaya zidd elan olunaraq 2017-ci ildə ləğv edildi.

*YUN / Apostolakis
(39574/07)*

*Yekun qərar
01/03/2010*

*Yekun qətnamə
CM/ResDH(2018)204*

Ərizəçilərin pensiya hüquqlarına uyğun olaraq retrospektiv qaydada pensiya ödənişini ala biləcəkləri tarixin müəyyən edilməsində daxili qanunvericiliyin Yunanistan Audit Məhkəməsi tərəfindən təfsirinin və tətbiqinin Avropa Məhkəməsi tərəfindən yanlış hesab edilməsinə cavab olaraq, Audit Məhkəməsinin Plenar Sessiyası belə qənaətə gəldi ki, onun əvvəlki yanaşması həm Konstitusiyaya, həm də Konvensiyaya ziddir. Müəyyən edildi ki, şəxsin pensiya hüquqları idarəetmə orqanı tərəfindən rədd edildikdə, lakin sonrakı məhkəmə icraati nəticəsində bu hüquqlar ona verildikdə, retrospektiv ödəniş müddətinin başlangıç anı kimi səlahiyyətli idarəetmə orqanlarının milli qanunvericiliyə zidd olaraq pensiya üçün müraciəti rədd etmiş yekun inzibati qərarının tarixi götürülməlidir.

*YUN / Kokkinis
(45769/06)*

*Yekun qərar
06/02/2009*

*YUN / Reveliotis
(48775/06)*

*Yekun qərar
04/03/2009*

*Yekun qətnamə
CM/ResDH(2012)87*

Kokkinis və Reveliotisin, habelə Kostadimas və digər ərizəçilərin işlərinə gəldikdə, Məhkəmənin maddi ziyanə görə təyin etdiyi ədalətli təzminat, ərizəçilərin pensiyalarının retrospektiv qaydada yenidən hesablanması müddətinin başlangıç anı kimi idarəetmə orqanının (Dövlət Mühəsibat Uçotu Departamentinin nəzarət komitəsinin) yekun qərarının elan edildiyi tarix götürüldüyü təqdirdə, ərizəçilərin ala biləcəyi əlavə məbləğləri özündə ehtiva edirdi. Hər iki halda məbləğə Avropa Məhkəməsi tərəfindən dəbbə pulunun illik faizi əlavə edilmiş və Yunanistan Hökuməti tərəfindən ödənilmişdir.

*YUN / Kostadimas və
başqaları
(45769/06)*

*Yekun qərar
26/09/2012*

*Yekun qətnamə
CM/ResDH(2013)176*

Aşkar edilmiş pozuntular 2010-cu il tarixli qanunvericilik dəyişikliyindən irəli gəldi, həmin dəyişikliklə qanköçürmə yolu ilə və ya qan törəmələri vasitəsilə təsadüfən xəstəliyə yoluxmuş şəxslərin əlavə müavinət komponentinin ("IIS") inflyasiya faizi əsasında korrektə edilmiş illik kompensasiya məbləğini almaq imkanı retrospektiv qaydada ləğv edilmişdi. Cavab olaraq, hakimiyət orqanları 2012-ci ildən etibarən IIS-in korrektə edilmiş illik kompensasiya məbləğinin ödəniləcəyinə zəmanət verdilər. Bundan əlavə, mərkəzi və regional səviyyələrdə səlahiyyətli orqanlar təsadüfən xəstəliyə yoluxmuş şəxslərə (və ya onların varislərinə) kompensasiya məbləğinin təyin edildiyi tarixdən etibarən ödənilməmiş qalan IIS-in korrektə edilmiş məbləğlərini bündə ayırmaları əsasında ödəmişlər. Xüsusilə, mərkəzi və regional orqanlar tərəfindən ödənilməli olan borclar, müvafiq olaraq, 2014-cü ilin sonuna qədər və 2018-ci ildə retrospektiv qaydada ödənilmişdir. Ərizəçilərə dəymış zərərin kompensasiya

*İTA / M.C. və
başqaları (5376/11)*

*Yekun qərar
03/12/2013*

*Yekun qətnamə
CM/ResDH(2021)30*

Tematik bülleten

olunmasına gəlincə, ərizəçilərlə bağlanmış barışq sazişi çərçivəsində Hökumətin borcları ödənilmişdir.

Məhkəmə, digər məsələlərlə yanaşı, dövlət orqanlarının ərizəçinin Latviya vətəndaşlığına malik olmadığı üçün yaşa görə pensiya almaq hüququnu müəyyən edərkən keçmiş Sovet İttifaqında işlədiyi illəri nəzərə almaqdan imtina etməsini tənqid etdi. Analoji pozuntuların təkrarlanması qarşısını almaq üçün Latviya və Rusiya Federasiyası arasında "Sosial təminat sahəsində əməkdaşlıq haqqında saziş" imzalanmış və 19.01.2011-ci il tarixində qüvvəyə minmişdir. Sazişdə nəzərdə tutulur ki, Razılığa gələn Tərəflərdən birinin ərazisində 31 dekabr 1990-ci ilədək baş vermiş əmək fəaliyyəti dövrlerinə aid pensiyani pensiya üçün müraciət edən şəxsin ərazisində yaşadığı Razılığa gələn Tərəf təyin edir və ödəyir. Sazişə əsasən, yaşa görə pensiyalar yenidən hesablanarkən orta əmək stajında beş illik artım nəzərə alınır. 2018-ci ilin may ayında Rusiya Federasiyasında yaşa görə pensiya təyin edilmiş və ya pensiya hüquqlarına yenidən baxılmış daimi yaşayış 8800 qeyri-vətəndaş var idi. Yaşa görə pensiyaların və ya maddi ziyana görə kompensasiyanın ödənilməsinin yenidən hesablanması ilə bağlı iddialara dair inzibati məhkəmələrin son presedent hüququndan nümunələr təqdim edilmişdir ki, bu da indi hər bir konkret halın diqqətlə araşdırıldığı göstərir.

Ərizəçi dəymış bütün ziyana görə Məhkəmə tərəfindən təyin edilmiş ədalətli təminatı almışdır.

Ölkədaxili məhkəmələrin daxili qanunvericilikdə nəzərdə tutulmuş müddəalara zidd olaraq ərizəciyə ştat ixtisarına görə işdən çıxarılma ödənişlərini təyin etməkdən imtina etməsi ilə bağlı Məhkəmənin ifadə etdiyi tənqidə cavab olaraq, hakimiyət orqanları dəymış maddi və mənəvi ziyana görə ədalətli təzminat məbləğini, yəni ərizəçinin işdən çıxarıldığı məqamdadakı aylıq əmək haqqını, işdən çıxarıldıqdan sonra iki aylıq əmək haqqına bərabər kompensasiyanı və istifadə olunmamış məzuniyyət haqlarını ödəmişlər. 2003-cü il tarixli Əmək Məcəlləsi ixtisara düşmüş işçilərə yardımçıların və kompensasiyaların ödənilməsini nəzərdə tuturdu. Bundan əlavə, 2012-ci ildə işçilərin ixtisarına görə kompensasiyaların ödənilməsi ilə bağlı Ali Ədalət Məhkəməsi tərəfindən yeni göstəriş verilmiş və hakimiyət orqanları Əmək Məcəlləsinin müvafiq müddəalarının praktikada düzgün tətbiq edildiyini göstərən presedent hüququ nümunələrini təqdim etmişlər.

Bu iş ərizəçinin pensiya hüquqlarının qiymətləndirilməsində səhv aşkar edildikdən sonra Əlliyyə görə Pensiya Fondu qərarı ilə ona yaşa görə əmək pensiyasının ödənilməsinə xitam verilməsi ilə əlaqədar olaraq onun yaşa görə əmək pensiyasından retrospektiv qaydada məhrum edilməsinə və 2000-2007-ci illər arasında ona ödənilmiş məbləğlərin qaytarılması tələbinə aiddir ki, bu da onun yeganə gəlir mənbəyi olan yaşa görə pensiyasını tamamilə itirməsi ilə nəticələnmişdir. Məhkəmənin qərarına cavab olaraq, ərizəciyə dəymış mənəvi və təxmin edilən maddi ziyana görə Məhkəmə tərəfindən təyin edilmiş ədalətli kompensasiya məbləğləri səlahiyyətli orqanlar tərəfindən ödənilmişdir. 2009-cu ilin noyabrında ərizəciyə mütəmadi olaraq ödənilən yenidən hesablanmış pensiya təyin edilmişdir. Ərizəciyə qarşı 2014-cü ildə başlanmış icra prosedurlarına 2019-cu ildə xitam verilmişdir. Məcburi icra prosesi çərçivəsində ərizəcidən tutulmuş pensiya məbləğlərinin və üzərinə əlavə olunan faizlərin geri qaytarılması barədə ərizəçinin 2020-ci il yanvar tarixli müraciətindən sonra bu məbləğ 2020-ci ilin may ayında ərizəçinin hesabına köçürülmüşdür.

Ümumi tədbirlərə gəldikdə, "Pensiya və əlliyyə sigortası haqqında" 2012-ci il tarixli Qanun Fondu yurisdiksiyası çərçivəsində məşğulluqla bağlı məlumatların toplanması qaydasını tənzimləyir, məlumatların icmali hər bir beneficiara və işsgötürənlərə, özünüməşğulluq subyektlərinə və ya fərdi fermerlərə ildə iki dəfə təqdim olunur. Benefisiarlar zərurət olduqda məlumatlarda düzəliş edilməsini tələb edə bilərlər. 2015-ci il tarixli inzibati Prosessual Qanunda nəzərdə tutulub ki, inzibati icraatın başlanmasına səbəb olan akti qəbul etmiş dövlət

LAT / Andrejeva
(55707/00)

Böyük Palatanın qərarı
18/028/2009

Yekun qətnamə
CM/ResDH(2018)362

MOL / Cazacu
(40117/02)

Yekun qərar
23/01/2008

Yekun qətnamə
CM/ResDH(2019)5

MAK / Romeva
(40117/02)

Yekun qərar
12/03/2020

Yekun qətnamə
CM/ResDH(2209)277

Tematik bülleten

orqanı yekun inzibati qərarın qəbuluna qədər həmin aktı ləğv edə və ya dəyişdirə bilər. 2015-ci il tarixli Qanuna həmçinin mütənasiblik prinsipi daxil edilmişdir. Nəhayət, 2020-ci ilin iyul ayında Ali İnzibati Məhkəmə belə nəticəyə gəlmişdir ki, hakimiyət orqanları mütənasiblik prinsipinə riayət etməli, bununla da vicdanla hərəkət etmiş şəxsin üzərinə həddindən artıq öhdəlik yükü qoymamalı, xüsusən də onun maddi vəziyyətini nəzərə almalıdır.

Serbiyanın Pensiya və Əlliyyin Sığortası Fondu (SPDIF) tərəfindən Kosovo muxtar diyarında və Metoxiyada on ildən artıqdır ki, qazanılmış pensiyaların ödənilməsinin dayandırılmasını qanunsuz hesab edərək Məhkəmə “cavabdeh Hökumətin Serbiyanın səlahiyyətli orqanlarının sözügedən pensiya və borc məbləğlərinin ödənilməsini təmin etmək üçün müvafiq qanunları yerinə yetirmələrini təmin etmək məqsədilə bütün zəruri tədbirləri görməsin” tələb etdi. 2013-cü ildə analoji pozuntuların təkrarlanması qarşısını almaq üçün, xüsusən də potensial müraciət edənlərin çoxluğununu nəzərə alaraq, səlahiyyətli orqanlar Serbiya və Kosovoda bir sıra qəzetlərdə, eləcə də Serbiya Pensiya və Əlliyyik Sığortası Fondunun internet saytında elan dərc edərək müvafiq şəxsləri Kosovoda qazandıqları pensiyaların ödənilməsinin bərpası üçün müraciət etməyə dərç etdirilər. Ödənişlərin bərpası ilə bağlı müraciətləri rədd edilmiş ərizəçilər ikinci instansiya inzibati orqanına apellyasiya şikayəti verə bilərlər. Bu şikayət rədd edilərsə, inzibati Məhkəmədə inzibati icraata başlamaq, daha sonra isə Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti vermək mümkündür. Konstitusiya Məhkəməsi eyni zamanda analoji pensiya məsələlərində AİHM-in presedent hüququna uyğun məhkəmə tacrübəsi formalaşdırılmışdır (bununla əlaqədar olaraq *Skenderi və başqalarının işi üzrə şikayət ərizəsinin (ərizə № 15090/08) qəbululedilməzliyi barədə qərardada bax*). Hakimiyət pensiyaların ödənilməsinin bərpası barədə 533 qərarın qəbul edildiyini bildirib.

Ərizəçilər mənəvi ziyanı görə Məhkəmənin təyin etdiyi ədalətli kompensasiya məbləğlərini almışlar. Davmisi maddi ziyanın gəlinçə, ödənilməli pensiyalar və qanunla müəyyən edilmiş faizlər ödənilmişdir.

Məhkəmə əmək qabiliyyətini itmiş ərizənin əmək qabiliyyətinin yenidən qiymətləndirilməsindən sonra əllilik müavinətinin yarısından aşağı məbləğə qədər azaldılması səbəbindən üzərinə həddindən artıq yük düşməsini tənqid etdi. Bu cür pozuntuların təkrarlanmaması üçün “Pensiya və əlliliyin siğortası haqqında” Qanuna daxil edilmiş və 2020-ci ildə qüvvəyə minmiş dəyişikliklər ərizənin vəziyyətinə bənzər durumda olan benefisiarların yekun qərarın ləğvi və əvvəlki əllilik siğortası qaydaları əsasında təyin edilmiş məbləğin dəyişiklikdən sonrakı ayın birinci gündündən etibarən ödənilməsi üçün ərizə ilə müraciət etmək hüququna malik olmasına nəzərdə tutur. Yuxarıdakı dəyişiklikdən əvvəl yerli məhkəmələr Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alaraq özlərinin məhkəmə təcrübəsində dəyişiklik etmisdilər.

Hökumət ərizəciyə Məhkəmənin maddi (1992-ci il tarixli Qanunda və 1999-cu il tarixli Qanunda nəzərdə tutulan müavinət məbləğləri arasındaki fərq) və mənəvi zərərə görə təyin etdiyi ədalətli təzminatı ödəmişdir. Ərizəci 2013-cü ildə pensiyaya çıxmış üçün sərtləri yerinə vətirmisdir.

Məhkəmə dövlət orqanlarının 1998-ci il tarixli Qanunda təsbit olunmuş Sloveniya vətəndaşlığı meyarına uyğun gəlməməsi səbəbi ilə o vaxt Serbiya vətəndaşı olan və Sloveniyada daimi yaşayış arızəçiyə yaşa görə pensiya təyin etməkdən imtina etməsini ayrı-seçkiliyə əsaslanan imtina kimi tənqid etdi. İşin faktları analoji pozuntuların qarşısını almaq üçün qanunvericilik bazasına dəyişikliklər edilməzdən əvvəl baş vermişdi. Bütün keçmiş Yuqoslaviya respublikaları tərəfindən imzalanmış "Varislik məsələləri haqqında" 2004-cü il tarixli sazişdə, habelə Sloveniya Respublikası və Serbiya Respublikası arasında bağlanmış "Sosial siğorta haqqında" sazişdə və "Sloveniya Respublikası və Serbiya Respublikası arasında bağlanmış "Sosial siğorta haqqında" 2010-cu il tarixli sazişin həyata keçirilməsi üzrə inzibati tədbirlər haqqında" sazişdə hansı keçmiş respublikanın yaşa görə pensiya təyin etmək öhdəliyinin olduğu göstərilirdi. Hakimiyət orqanları əmin etdilər ki, arızəçinin vəziyyətinə oxşar vəziyyət təkrarlana bilməz, çünki xüsusi hərbi pensiya fonduna ödənişlər etmiş bütün şəxslər indi vətəndaşı olduları və yaxud bir neçə vətəndaşlıqları varsa daimi yaşadıqları dövlətdən pensiya almaq hüququna malikdirlər.

SER / Grudić
(31925/08)

Yekun qərar 23/01/2008

Yekun qətnamə
CM/ResDH(2019)5

SVN / Krajnc
(38775/14)

*Yekun qərar
31/01/2018*

Yekun qətnamə
CM/ResDH(20120)115

*SVN / Ribać
(57101/10)*

*Yekun qərar
11/10/2017*

Yekun qətnamə
CM/ResDH(2018)420

Ərizəciyə gəldikdə, ona 2003-cü ildən yaşa görə pensiya təyin edilmiş, həmçinin mənəvi və maddi zərərə görə Məhkəmə tərəfindən təyin olunan ədalətli təzminat məbləğini almışdır (bu məbləğ onun ayrı-seçkilik qoyulmadan almaq hüququna malik olduğu, amma ödənilməyən əlli iki pensiya məbləğinin kompensasiyasından ibarətdir).

1.2. Bank depozitləri

Pozuntu ərizəcinin Dövlət Əmanət Bankındakı əmanətlərinin dəyərdən düşməsini qismən yoluna qoymaq üçün ödənilən kompensasiyanın gecikdirilməsi ilə əlaqədar idi. Analoji halların təkrarlanmaması üçün 12.12.2002-ci il tarixində bank əmanətlərinin indeksləşdirilməsi haqqında yeni qanun qəbul edilmiş və 26.12.2003-cü il tarixli 575 nömrəli Qanunla dövlətə məxsus Bank Əmanətlərinə Zəmanət Fondu xüsusi olaraq yaradılmışdır. 2015-ci ildə səlahiyətli orqanlar dəyərdən düşmüş əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün Əmanət Bankına 50 milyon MDL (təxminən 2,37 milyon avro) ayırdı. 2017-ci ilin mart ayında Hökumət fiziki şəxslərin Əmanət Bankındakı əmanətlərinin indeksləşdirilməsinə və ödənilməsi qaydasına bir sıra dəyişikliklər etdi və dəyərdən düşmüş əmanətlərin ödənilməsi üçün əlavə olaraq 40 milyon MDL (təxminən 1,91 milyon avro) ayrıldı. Bundan əlavə, bu öhdəliklərin icrası üçün müntəzəm olaraq büdcədən vəsait ayrılır. Əmanət Bankının ləgvindən sonra (2015-2016) kompensasiyanın ödənilməsi indi Moldova Poçtu (*Poșta Moldovei*) vasitəsilə həyata keçirilir. Ərizəciyə gəlincə, hakimiyyət orqanları dəymış maddi və mənəvi zərərə görə Məhkəmənin təyin etdiyi ədalətli təzminat məbləğini ödəmişlər.

Bu işdə Məhkəmə sistem xarakterli problem aşkar edərək, Konvensiymanın 46-ci maddəsinə uyğun olaraq Serbiya və Sloveniya hökumətlərindən ərizəcilərin və oxşar vəziyyətlərdə olan digər şəxslərin baş ofisləri Sloveniya və Serbiyada olan bankların Bosniya və Herseqovinadakı filiallarında xarici valyutada depozitə qoyulmuş "köhnə" əmanətlərini ölkə vətəndaşları ilə eyni şərtlərlə bərpa etməkdən ötrü effektiv imkana malik olmaları üçün zəruri tədbirlər görülməsini tələb etdi.

Buna cavab olaraq, 2015-ci ilin iyulunda Sloveniya hakimiyyəti "Ljubljanska Banka"nın Sarayevə və Zaqrəbdəki filiallarında saxlanılan əmanətlərin ödənilməsi sxemini müəyyən edən qanun qəbul etdi. 2019-cu ildə dəyişiklik edilmiş 2016-ci il tarixli "Ališić işi üzrə qərarın icrası haqqında" Qanunla Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) varisi olan dövlətlərin vətəndaşlarının Serbiya banklarında saxlıqları əmanətlər üçün oxşar ödəniş sxemi Serbiya orqanları tərəfindən təmin edilmişdir. Sloveniya qanunu ilə ödənilməmiş əmanətlərlə bağlı hüquqların və balansların istifadəçilər tərəfindən rahat yoxlanmasına imkan verən prosedur təsis edildi və bu iş Sloveniyanın Varislik Fonduna həvalə olundu. Müraciət müddəti 01.12.2015-ci ildən 31.12.2017-ci il tarixinədək müəyyən edildi. Əmanətlərə hüquq olan benefisiarlar ilkin "köhnə" valyuta əmanətciləri, onların varisləri, habelə etibarlı qanuni əməliyyatlar əsasında bu hüquqa sahib olan fiziki şəxslər, eləcə də Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) xarici valyuta ilə əməliyyatlara dair qaydalarına uyğun olaraq ödənilməmiş "köhnə" xarici valyuta əmanətlərinə sahib olan özəl hüquqi şəxslərdir. *Hodžić işi* üzrə şikayətin qəbul edilməzliyi barədə qərarında Məhkəmə müəyyən etdi ki, ödəniş sxemi *Ališić işi* üzrə pilot qərarda göstərilən meyarlara cavab verir. Qanun və onun müəyyən etdiyi ödəniş sxemi səmərəli şəkildə həyata keçirilib. Bu işin bağlanması digər işlərdə, o cümlədən Bosniya və Herseqovina qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılmış özəlləşdirmə hesablarına köçürülmüş "Ljubljanska Banka"nın Sarayevə filialında saxlanılan əmanətlərin ödənilməsi üzrə məsuliyyət məsələsinə toxunan işlərdə AİHM-in qənaətlərinə xələl gətirmir.

*MOL / Dolneanu
(17211/03)*

*Yekun qərar
13/02/2008*

*Yekun qətnamə
CM/ResDH(2018)413*

*SER / Ališić və
başqaları*

*SVN / Ališić və
başqaları (60642/08)*

*Böyük Palatanın qərarı
of 16/07/2014*

*Serbiya barəsində yekun
qətnamə
CM/ResDH(2020)184*

*Sloveniya barəsində yekun
qətnamə
CM/ResDH(2018)111*

Ərizəcilərə gəlincə, Sloveniya hakimiyət orqanları bu qərarın icrası üçün qəbul edilmiş qanunda müəyyən edilmiş şərtlər əsasında əmanətlərinin qaytarılmasını təmin etməklə onların işinin barışq yolu ilə həllinə nail olmuşlar.

Serbiyada 28.12.2016-cı il tarixində Serbiya banklarının xarici filiallarında depozit qoyulmuş “köhnə” valyuta əmanətləri üçün ödəniş sxeminin tətbiqinə yönəlmüş “Ališić işi üzrə qərarın icrası haqqında” Qanun qəbul edilmişdir. *Muratović işi* üzrə şikayətin qəbuledilməzliyi haqqında qərarında Məhkəmə müəyyən etmişdir ki, ödəmə sxemi Ališić işi üzrə pilot qərarda göstərilən meyarlara cavab verir. 2017-ci ildə hökumət “Xarici valyutada əmanətlərin ödənilməsi hüququnun müəyyən edilməsi qaydası haqqında əsasnamə” qəbul etdi. Əmanətlərə hüquqları olan benefisiarların 23.02.2018-ci il tarixinədək Maliyyə Nazirliyinin Dövlət Borcu Administrasiyasına yoxlama üçün müraciət etmələri tələb olunurdu. Hökumət tərəfindən bu məqsədlə yaradılan xüsusi komitənin bununla bağlı qəbul etdiyi qərarlara məhkəmə nəzarəti qaydasında yenidən baxıla bilər. Yoxlama prosedurunda müəyyən edilmiş məbləğ 2023-cü ilin fevral ayına qədər dövlət istiqrazları şəklində əmanətçilərə qaytarılacaq. Nəhayət, ödəniş sxeminin səmərəli işləməsini təmin etmək üçün lazımı inzibati tədbirlər, eləcə də özəlləşdirmə prosesində istifadə olunan əmanətlərin məbləğlərini dəqiq müəyyən etmək zərurəti nəzərə alınaraq, YSFR-in varisi olam digər dövlətlərlə əməkdaşlıq tədbirləri həyata keçirilmişdir. Qanun və onun müəyyən etdiyi ödəniş sxemi səmərəli şəkildə həyata keçirilib. Təqdim olunan statistik məlumatlar təsdiq edir ki, müraciətlərin böyük hissəsi müsbət həllini tapıb və tələb olunan məbləğlərin 75 faizinin ödənişi təmin edilib.

Ərizəciyə gəlincə, mənəvi zərərə görə ədalətli təzminat Serbiya hakimiyət orqanları tərəfindən ödənilib və 2020-ci ilin yanvarında onun maddi iddia tələbi, faizlər də daxil olmaqla, tam ödənilib.

1.3. Əqli mülkiyyət

Ərizəci tərəfindən öz şəxsiyyət vəsiqəsi üçün çəkdirilən və müəlliflik hüququ ilə qorunan fotosəkildən Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz istifadə edilməsi və daxili məhkəmələrin ona müvafiq kompensasiya verilməsindən imtina etməsi səbəbindən ərizəçinin mülkiyyət hüquqları pozulmuşdur. Analoji halların təkrarlanması qarşısını almaq üçün 1994-cü ildə qəbul edilmiş “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 2011-ci ildə yeni qanunla əvəz edilmişdir, orada nəzərdə tutulur ki, məhkəmə pozuntunun davam etdirilməsini qadağan edən qərar çıxara bilər. Müəllif hüquqlarının sahibi məhkəmədən və ya digər səlahiyyətli orqanlardan hüquqlarının və pozuntu faktının etiraf edilməsini, hüquq pozuntusundan əvvəlki vəziyyətin bərpə edilməsini, pozuntu təşkil edən hərəkətlərə xitam verilməsini, dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. 2004-cü ildə yaradılmış Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi müəlliflik hüquqlarının qorunması, həyata keçirilməsi və təmini siyasetini hazırlayıp və tətbiq edir, müəllif hüquqları məhsullarının qeydiyyatı üçün müraciətləri qəbul edir, onlara baxır və dövlət adından qeydiyyat şəhadətnamələri verir. Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Mediasiya və Arbitraj Orqanı və Apellyasiya Şurası əqli mülkiyyət sahəsində mübahisələrin, habelə müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv idarə edilməsi sahəsində mübahisələrin məhkəmədənkənar həllini təmin edir. Milli Ədliyyə İnstitutu davamlı olaraq hakimlər və hakim köməkçiləri üçün Konvensiya standartları, xüsusən də əqli mülkiyyətin qorunması ilə bağlı məsələlər üzrə təlimlər keçirir.

**MOL / Balan
(2283/12)**

**Yekun qərar
29/04/2008**

**Yekun qətnamə
CM/ResDH(2018)414**

Ərizəciyə gəldikdə, onun çəkdirdiyi fotosəkildən istifadə 2000-ci ildə dayandırılmışdır. Mübahisəli məhkəmə prosesi yenidən başlanılmış və onun xeyrinə qərar çıxarılmışdır. Ərizəciyə dəymış mənəvi və maddi ziyanı görə təyin edilmiş ədalətli təzminat ödənilmişdir.

Məhkəmə ölkədaxili məhkəmələr tərəfindən "Patent İstitutu haqqında" Türkiyə Qanununun 31(2)-ci maddəsinin ərizəçi şirkətin zərərinə əsassız olaraq retrospektiv qaydada tətbiq edilməsini və bunun nəticəsində onun əmtəə nişanı hüquqlarından məhrum olmasını tənqid etdi, xüsusən qeyd etmək lazımdır ki, mübahisələndirilən qanunvericilik Konstitusiya Məhkəməsi tərəfindən sonradan ləğv edildi. Hökumət bu tənqidə cavab olaraq xatırlatdı ki, mübahisələndirilən qanunvericilik 2008-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya zidd hesab edilib və qüvvədən düşmüş elan edilib. Bundan başqa, 2016-ci ildə qəbul edilmiş yeni Sənaye Mülkiyyəti Məcəlləsi ilə qəzetiñ adı da qorunur və beləliklə, oxşar pozuntuların təkrarlanmasıñ qarşısı alınır. Bundan əlavə, 2018-ci il mart tarixli qərarında (№ 2015/3068) Konstitusiya Məhkəməsi mübahisələndirilən "Patent İstitutu haqqında" Qanunun retrospektiv tətbiqinin ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu təşkil etdiyini müəyyən edib və müvafiq olaraq, daxili qanunvericiliyi Avropa Məhkəməsinin presedent hüququna uyğun qaydada şərh edib.

Ərizəçi şirkətə gəldikdə, hakimiyət orqanları dəymış mənəvi zərərə görə Məhkəmənin təyin etdiyi ədalətli təzminatı ödəmişlər. Ərizəçi qanunla müəyyən edilmiş müddətdə mülki məhkəmə icraatının yenidən başladılmasını tələb etməyib.

1.4. Mülkiyyət və ədalət mühakiməsinə çıxış imkanı

Mülkiyyət hüququnun tanınması haqqında yekun məhkəmə qərarlarının nəzarət qaydasında yenidən baxılmaqla ləğv edilməsi nəticəsində mülkiyyət hüquqlarına hüquqi müəyyənlik prinsipini pozan müdaxilələrin təkrarlanmasıñ qarşısını almaq üçün 17/05/17/05 tarixli 8812 nömrəli Qanunla mübahisələndirilən nəzarət qaydasında yenidən baxma proseduru 2001-ci il tarixli Mülki Prosessual Məcəllənin 473-cü maddəsinə əsasən ləğv edildi.

Ərizəçilərə galincə, Məhkəmə hesab etdi ki, əvvəlki vəziyyətin bərpası (*restitutio in integrum*) qeyri-mümkündür, çünkü əmlak indi vicdanlı üçüncü şəxs tərəfindən məskunlaşdırılıb. Buna görə də, ərizəçilərə dəymış maddi və mənəvi ziyanı görə ədalətli təzminatı ödənilib.

Məhkəmə Bolqaristanın prokurorluq orqanları tərəfindən hotelin ərizəçi Çexiya şirkəti tərəfindən özəlləşdirilməsinin əsassız olaraq (olduqca ümumi məzmunlu hüquq normalarına əsaslanaraq) dayandırılmasını və onun sonradan bu qərarlardan məhkəməyə şikayət etmək imkanına malik olmamasını tənqid etdi. "Törədiləcəyini güman etmək üçün əsasın mövcud olduğu cinayət əməlinin qarşısını almaq üçün prokurorluq orqanları tərəfindən zəruri tədbirlər görülməsinə, o cümlədən cinayət törətmək üçün istifadə oluna bilən vəsitələrin müvəqqəti müsadirəsinə icazə verən" mübahisələndirilən müddəalardan biri (1974-cü il tarixli Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci bəndi) bu işdəki faktlar baş verdikdən sonra 2006-ci il tarixli Cinayət Prosessual Məcəlləsi ilə ləğv edildi və yuxarıdakı müddəə həmin Məcəlləyə daxil edilmədi. Səlahiyyətli orqanlar onu da qeyd etdilər ki, "Məhkəmə sistemi haqqında" 2007-ci il tarixli Qanun prokurorlara qanunla nəzərdə tutulmuş bütün tədbirləri görməyə imkan versə də, əgər onlarda cinayət təqibinə məruz qalmalı olan cinayət əməlinin və ya digər qanunsuz əməlin törədilə biləcəyinə dair məlumat varsa, bu özü-özlüyündə prokurorların Məhkəmə tərəfindən tənqid edilən tədbirlərə bənzər tədbirlər barədə qərar verməsi üçün qanunla müəyyən edilmiş yetərli əsas deyil. Bu baxımdan təminatlara aid həll edilməmiş məsələlər *Beynəlxalq Ticarət və İnkısap Bankı AD və başqaları Bolqaristana qarşı iş kontekstində* araşdırılır.

**TÜR / Kamoy Radyo
Televizyon Yayıncılık ve
Organizasyon A.Ş.
(19965/06)**

**Yekun qərar
09/09/2019**

**Yekun qətnama
CM/ResDH(2020)292**

**ALB / Vrioni və başqaları
(2141/03)**

**Yekun qərar
06/07/2009**

**Yekun qətnama
CM/ResDH(2011)85**

**YUN / ZlínSAT, SPOL. S. R.O.
(57785/00)**

**Yekun qərar
15/09/2006**

**Yekun qətnama
CM/ResDH(2019)337**

Tematik bülleten

Ərizəçi şirkətə gəlincə, onun əmlakı ona qaytarılıb və səlahiyyətli orqanlar əmlakın vəziyyətinin pisləşməsi və mənfəətin itirilməsi səbəbindən dəymış maddi ziyanı görə ədalətli təzminat ödəyiblər.

Məhkəmə müəyyən etmişdir ki, Ali Məhkəmənin ərizəçi şirkətin üzərinə əsas icraatda iştirak etməyən digər şirkət tərəfindən çəkildiyi iddia edilən əlavə məhkəmə xərclərini ödəmək öhdəliyi qoyan qərarı, digər məsələlərlə yanaşı, ərizəçi şirkətin mülkiyyət hüquqlarına da təsir göstərir. Buna cavab olaraq, hakimiyyət orqanları qeyd etdilər ki, bu pozuntu Mülki Prosessual Məcəllənin 250-ci maddəsinin düzgün tətbiq edilməməsindən irəli gəlir, həmin maddə əlavə məhkəmə qərarının qəbul edilməsinə imkan verir və Məhkəmənin özünün də qeyd etdiyi *res judicata* prinsipinə (yekun qərarla həll edilmiş işə yenidən baxıla bilməz) özü-özlüyündə zidd deyil. Analoji pozuntuların təkrarlanması qarşısını almaq üçün 2013-cü ilin aprel ayında Ali Məhkəmə mülki işlər üzrə fəvqəladə qaydada yenidən baxma proseduru haqqında 2 sayılı izahat xarakterli qərar qəbul edərək aydınlıq gətirdi ki, işə yenidən baxılarkən və ya "üstüörtülü" apelyasiya şikayəti nəzərdən keçirilərkən yeni iddia tələblərinin həllinə yönələn hüquqi əsasların qəbulu qadağandır.

Ərizəçi şirkət dəymış mənəvi və maddi zərərə (hüquqa zidd olaraq ödənilmiş məbləğə) görə Məhkəmə tərəfindən təyin olunan ədalətli təzminatı almışdır.

Məhkəmə müəyyən etdi ki, daxili məhkəmələrin əmlakı ekspropriasiya olunmuş ərizəçinin ekspropriasiyanı həyata keçirmiş idarəetmə orqanının hüquqi təmsilcilik xərclərini ödəməsi və bununla da ekspropriasiya görə kompensasiyanın məbləğinin 40% azaldılması barədə tələbi ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ ilə bir araya siğmir. Analoji halların təkrarlanması qarşısını almaq üçün 2019-cu ildə Kassasiya Məhkəməsi hazırlı qərara istinad edərək ekspropriasiya prosesində inzibati məhkəmə xərclərinin ödənilməsi ilə bağlı presedent hüququnda dəyişiklik etdi. Bundan sonra daşınmaz əmlakın sahibləri ekspropriasiya prosesində inzibati məhkəmə xərclərinin ödənilməsinə görə cavabdehlik daşımlırlar.

Ərizəçi daxili məhkəmələr tərəfindən ödəməyə məcbur edildiyi vəkil qonorarlarına çəkdiyi xərcə görə Məhkəmə tərəfindən təyin olunan ədalətli təzminatı aldı.

Vicdanlı sahiblərin öz mülkiyyətindən özbaşına məhrum edilməsinə, yəni "Ukrayna-Tümen" işində şirkətin nizamnamə kapitalının bir hissəsindən və Svitlana İlçenko işində ərizəçinin qarajdan məhrum edilməsinə görə kompensasiya verilməməsi ilə bağlı Avropa Məhkəməsinin tənqidinə cavab olaraq, "Hərbi və ya fəvqəladə vəziyyət şəraitində əmlakın təhvil verilməsi, məcburi qaydada özgəninkiləşdirilməsi və ya götürülməsi haqqında" 2012-ci il Qanunda, habelə "Şəxsi torpaq sahələrinin və digər daşınmaz əmlakın sosial ehtiyaclar üçün özgəninkiləşdirilməsi haqqında" 2009-cu il tarixli Qanunda əmlakın özgəninkiləşdirilməsinə görə kompensasiyanın ödənilməsini təmin etmək üçün kifayət qədər hüquqi təminatlar nəzərdə tutulur. Bundan əlavə, dövlət qulluqçularının və məhkəmələrin qanunsuz hərəkətlərinə görə kompensasiya nəzərdə tutan "Hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarının/əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində dəymış ziyanın ödənilməsi haqqında" Qanun, əmlakın qanunsuz müsadirə edilməsini də əhatə edir. Hakimiyyət orqanları həmçinin bu kompensasiya mexanizmlərinin İHAK-a uyğun tətbiqini və səmərəli hüquqi müdafiə vasitələrinin mövcudluğunu nümayiş etdirən yerli məhkəmələrin presedent hüququndan müvafiq qərar nümunələrini təqdim etmişlər.

Ərizəçilərə yetirilmiş maddi zərərə ("Ukrayna-Tümen" işi), habelə maddi və mənəvi zərərə (Svitlana İlçenko işi) görə Məhkəmə tərəfindən təyin edilmiş ədalətli kompensasiya ödənilmişdir.

**MOL / Asito (№ 2)
(39818/06)**

**Yekun qərar
13/06/2012**

**Yekun qətnamə
CM/ResDH(2020)271**

**TÜR / Musa Tarhan
(12055/17)**

**Yekun qərar
18/03/2019**

**Yekun qətnamə
CM/ResDH(2020)137**

**UKR / "Ukrayna-
Tümen" (22603/02)**

**Yekun qərar
04/07/2019**

**Ədalətli təzminat barədə
yekun qərar
04/10/2010**

**UKR / Svitlana Ilchenko
(47166/09)**

**Yekun qərar
04/10/2019**

**Yekun qətnamə
CM/ResDH(2021)183**

1.4.1. Zərərin ödənilməsi barədə məhkəmə qərarlarının icrası

Serb (Srpska) Respublikasının (SR) ümumi öhdəlikləri ilə bağlı müəyyən məbləğlərin ödənilməsini tələb edən yekun ölkədaxili məhkəmə qərarlarının icra edilməməsi və ya gecikdirilməkla icra olunması problemini həll etmək üçün 2009-cu ildə mübahisəli 2004-cü il tarixli ölkədaxili qanuna dəyişikliklər edildi, həmin dəyişikliklərə əsasən, SR-in ümumi öhdəlikləri tam icra olunana qədər müvafiq məbləğlər gecikdirmə faizi ilə birlikdə nağd şəkildə ödəniləcəkdir. Bundan əlavə, "Daxili borc haqqında" 2012-ci il tarixli Qanun SR-in daxili borc la bağlı öhdəliklərinin nağd pulla və ya istiqraz buraxmaqla ödənilməsini nəzərdə tuturdu. Maliyyə Nazirliyində qeydiyyatdan keçmiş məhkəmə qərarlarının 2012-ci ildən etibarən beş il müddətində qeydiyyata alındığı ardıcılıqla icra edilməsi nəzərdə tutulur.

Fərdi tədbirlərə gəlincə, bütün mübahisəli ölkədaxili icraatlar üzrə qərarlar icra edilib və ərizəçilərə ədalətli təzminat ödənilib.

*BVH / Momić və başqaları
(1441/07)*

*Yekun qərar
08/07/2014*

*BVH / Milinković
(21175/13)*

*Yekun qərar
08/07/2014*

*Yekun qətnamə
CM/ResDH(2017)29*

1.4.2. Mühəribənin vurduğu zərərin ödənilməsi barədə məhkəmə qərarlarının icrası

Məhkəmə müəyyən etdi ki, dövlət borcunun həcmində görə bütün kateqoriyalara aid yekun məhkəmə qərarlarının icrasının qanunla dayandırılması ilə əlaqədar olaraq, dövlət orqanları mühəribə nəticəsində dəymış ziyanə görə müəyyən məbləğlərin ödənilməsini nəzərdə tutan yekun ölkədaxili məhkəmə qərarlarını icra etməyiblər. Buna cavab olaraq, Bosniya və Herseqovina Federasiyasının ("BHF") Parlamenti "Daxili borc haqqında" Qanuna dəyişiklikləri qəbul etdi və Hökumət 2011-ci ildə "Mühəribə ilə bağlı iddialara dair yekun məhkəmə qərarlarının icrası haqqında" Qərar qəbul etdi. 2017-ci ildə BHF-in Maliyyə Nazirliyi 341 ölkədaxili yekun məhkəmə qərarını qeydə aldı. Səlahiyyətli orqanlar lazımı vəsaiti əldə edərək borcların ödənilməsi üçün ödənişlərin yuxarıda qeyd olunan mexanizm üzrə və qanunvericilik bazasına uyğun şəkildə həyata keçirilməsini təmin ediblər. Serb Respublikasının Milli Assambleyası "Daxili borc haqqında" 2012-ci il tarixli Qanun qəbul etdi və Hökumət mühəribənin vurduğu zərərin ödənilməsi üçün 2012-ci il üzrə hesablaşma planını təqdim etdi. 2016-ci ildə Serb Respublikasının Maliyyə naziri yeni hesablaşma planı təqdim etdi. O, 2016-ci ildən etibarən 13 il ərzində mühəribənin vurduğu zərərin nağd şəkildə ödənilməsinə dair yekun qərarların icrasını nəzərdə tuturdu. Nağd ödəniş planı öz tələblərinin dövlət istiqrəzləri planı vasitəsilə həllini qəbul etmək istəməyən kreditorlara təqdim edildi. Müəyyən edilmiş hüquqi bazanın şərtlərinə uyğun olaraq, icra edilməmiş məhkəmə qərarlarının icrası istiqamətində iş davam etdiriləcək.

Fərdi tədbirlərə gəlincə, bu sıradan olan doqquz işdən altısında mənəvi ziyanə görə ədalətli təzminat təyin edilmiş və ödənilmişdir. Bütün ölkədaxili məhkəmə qərarları icra olunmuşdur.

*BVH / Čolić və başqaları
(1218/07)*

*Yekun qərar
28/06/2010*

*Yekun qətnamə
CM/ResDH(2018)116*

2. MÜLKİYYƏTDƏN MƏHRUM ETMƏ

2.1 Milliləşdirmə və ekspropriasiya kontekstində restitusiya

Ərizəçilərin qanunla deyil, yalnız hökumətin qərarları ilə müəyyən edilmiş şərtlərlə mülkiyyət hüququndan məhrum edilməsinə və daxili məhkəmələrin tətbiq edilməli olmayan hüquq normalarına əsaslanan qərarları ilə onların yaşayış yerlərindən istifadə hüququna gözlənilmədən və əsassız olaraq xitam verilməsinə cavab olaraq Ermənistən Konstitusiya Məhkəməsi Mülik Məcəllənin və Torpaq Məcəlləsinin bir sıra maddələrinin konstitusional təhlilini aparmış və müəyyən etmişdir ki, bu qanunvericilik müddəaları mülkiyyət hüquqlarının konstitusiya ilə müdafiəsinə təminat vermir. Bundan əlavə, 27.11.2006-cı ildə "Cəmiyyətin və dövlətin ehtiyacları üçün ekspropriasiya haqqında" yeni Qanun qəbul edilmişdir. O, bütün ekspropriasiya prosedurunu tənzimləyir və mülkiyyət hüquqlarının – həm sahiblik hüququ, həm də yaşayış yerindən istifadə hüququnun müdafiəsi üçün nəzərdə tutulan, əlcətan və dəqiq hüquqi baza təşkil edir. Bu qanuna əsasən, mülkiyyətdən məhrumetmə qanunla müəyyən edilmiş prosedura riayət edilməklə və adekvat kompensasiyanın təmin edilməsi şərti ilə həyata keçirilməli və üstün tutulan ictimai maraqlara əsaslanmalıdır. Ölkdaxili məhkəmələr ekspropriasiya haqqında qanunu tətbiq edərək, yaşayış yerindən istifadə etmək hüququ olan şəxslərin pozulmuş hüquqlarını onlara adekvat kompensasiya təyin etməklə bərpa etmişlər.

Ərizəçilərə gəldikdə, dəymış maddi ziyanə görə ədalətli təzminat ödənilmişdir. Bu qrupa aid doqquz idən birində (*Tunyan və başqaları*) ərizəçilər Kassasiya Məhkəməsinə müraciət etmişlər və iş 2014-cü ilin mayında aşağı instansiya məhkəməsinə göndərilmişdir.

Ərizəçinin əmlakının istifadəsinə idarəetmə orqanları və məhkəmələr tərəfindən tətbiq edilən və həmin əmlakın onun tərəfindən bölünməsinin və övladlarına bağışlanması qeyri-mümkünlüyü ilə nəticələnən məhdudiyyətlər səbəbindən ərizəçinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı Məhkəmənin qərarına cavab olaraq, "Cəmiyyətin və dövlətin ehtiyacları üçün ekspropriasiya haqqında" 2006-cı il tarixli Qanun qəbul edildi, o, bütün ekspropriasiya prosedurunu, xüsusən aşağıdakıları tənzimləyir: ekspropriasiya şərtləri; onun şamil olunduğu əmlak növləri; kompensasiya; ekspropriasiyaya dair qərarın qəbul edildiyi məhkəmə icraati; mülkiyyətçinin hüquqları və onların təminatları. Bu qanunla nəzərdə tutulmuş ümumi təminatlarla yanaşı, özgəninkiləşdiriləcək (ekspropriasiya olunacaq) əmlakın sahibi həmin əmlak özgəninkiləşdirilənədək və ya özgəninkiləşdirmədən irəli gələn hüquqlar qeydə alınanadək ona sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malikdir.

Ərizəçiyə dəymış mənəvi ziyanə görə ədalətli təzminat ödənilib, o, mübahisələndirilən icraatın yenidən başlanması üçün müraciət etməyi.

Parlementin on iki ildən artıq müddətə tətbiq etdiyi moratorium səbəbindən ərizəçilərin milli mədəniyyət abidəsi kimi təsnif edilən evinin geri qaytarılmasına dair 1994-cü il tarixli Ölkdaxili məhkəmə qərarının icra edilməməsini tənqid edən Məhkəmə qərarından sonra ərizəçilər evlə bağlı hüquqlarının bərpası üçün iddia qaldırlılar və əmlaklarından istifadənin mümkünşüzlüyünə görə kompensasiya tələb etdilər. Bu iddialar 2012-ci ildə təmin edildi və ev 2013-cü ildə merin qərarı ilə qanun əsasında onlara təhvil verildi, onların evə faktiki sahibliyi isə 07.08.2013-cü ildə baş tutdu. Analoji pozuntuların təkrarlanması qarşısını almaq üçün "Mədəni ırs haqqında" 2009-cu il tarixli Qanunla mədəniyyət abidələri hesab edilən əmlakın restitusiyasına qoyulan moratorium ləğv edildi. Bu qanun müvafiq mülkiyyətçilərin evlə bağlı hüquqlarını və evin saxlanması öhdəliklərini ətraflı şəkildə müəyyən edir.

*ERM / Minasyan və
Semerjyan (qrup)
(27651/05)*

*Yekun qərar
23/09/2009*

*Yekun qətnamə
CM/ResDH(2015)191*

*ERM / Safaryan
(576/06)*

*Yekun qərar
21/04/2016*

*Yekun qətnamə
CM/ResDH(2017)133*

*BOL / Debelianovi
(61951/00)*

*Yekun qərar
29/06/2007*

*Yekun qətnamə
CM/ResDH(2017)98*

Tematik bülleten

Ərizəçilərin mülkiyyət hüquqları Ali Kassasiya Məhkəməsinin ərizəçilərin 1966-ci ildə milliləşdirilmiş və ekspropriasiya olunmuş daşınmaz əmlakının "Mülkiyyətin restitusiyası haqqında" 1992-ci il tarixli Qanuna əsasən geri qaytarılması (restitusiyası) barədə qərar çıxarılmış. Ali İnzibati Məhkəmənin yekun qərarına əməl etməməsi ilə pozulmuşdu. Cavab olaraq, hakimiyyət orqanları qeyd etdilər ki, Ali Kassasiya Məhkəməsinin əvvəlki president hüququ restitusiya prosedurlarına dar 14.01.2013-cü il tarixli məhkəmə qərarlarının qüvvəyə minməsi ilə bağlı yeni şərhədici qərarın qəbulu ilə dəyişdirilmişdir. Daxili məhkəmələrin ən son president hüququ təsdiq etdi ki, "Mülkiyyətin restitusiyası haqqında" 1992-ci il tarixli Qanuna əsasən milliləşdirilmiş əmlakin özgəninkiləşdirilməsini ləğv edən məhkəmə qərarlarının qanuniləyinə mülki məhkəmə prosesləri çərçivəsində dolayı yolla məhkəmə nəzarəti qaydasında yenidən baxılması artıq mümkün deyil.

Ərizəçilər dəymış mənəvi zərərə görə maddi kompensasiya almış, çəkdikləri məhkəmə xərcləri və digər məsrəflər kompensasiya edilmiş, habelə maddi ziyanə görə ərizəçilər arasında miras paylarına uyğun olaraq bölüşdürülmüş 462.000 avro məbləğində kompensasiya almışlar.

Məhkəmə ekspropriasiya edilmiş torpağıni yenidən əldə etməsi üçün ərizəcidən tələb olunan əsəssiz dərəcədə yüksək geri alış qiymətini onun ekspropriasiyaya görə aldığı kompensasiya ilə müqayisə edərək tənqid etdi. Qiymətlərin illik orta istehlak qiymətləri indeksinə uyğun olaraq avtomatik tənzimlənməsi nəticəsində yaranmış bu vəziyyətə cavab olaraq, səlahiyyətli orqanlar 4070/2012 sayılı Qanunla mübahisəli müddəaya dəyişiklik etdilər. Dəyişikliyə əsasən, əmlakin dəyərini qiymətləndirmək üçün müstəqil ekspertlər yaxın ərazidəki torpağın və ya oxşar torpağın dəyəri kimi elementləri, habelə torpağın istifadəsinin və/yaxud istismarının mümkün galirlərini nəzərə almalıdır. Dövlətlə maraqlı tərəf arasında kompensasiyanın məbləği ilə bağlı fikir ayrılığı yarandıqda, müvafiq qərarlardan mülki məhkəmələrə şikayət verilə bilər, onlar isə orta illik istehlak qiymətləri indeksi meyarını tətbiq etmək məcburiyyətində qalmadan mübahisəni həll edə bilərlər. Beləliklə, yeni hesablama metodu Məhkəmənin müəyyən etdiyi meyarlara uyğundur. Ərizəçiə gəldikdə, onun əmlakdan məhrum edildiyini nəzərə alaraq, Məhkəmə ərizəciyə dəymış bütün ziyanə görə maddi kompensasiya təyin etdi. Ərizəçi Məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi tarixdən sonra 90 gün ərzində Dövlət Şurasından işə yenidən baxılmasını tələb edə bilərdi, lakin bu seçimi etmədi.

Bu işdə pozuntu torpaq reyestrində yol verilmiş qeyri-dəqiqliklə və ərizəçinin sahib olduğu torpaq sahəsində istifadə etməsinə və ya onun üzərində sərəncam verməsinə mane olan problemin həlli yolunu tapmaqdə səlahiyyətli orqanların fəaliyyətsizliyi ilə əlaqədar idi. Ərizəçinin əvvəllər sosialist "kolxoz" una daxil edilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ var idi. Sonrakı torpaq islahatı kontekstində əvvəllər kolxozlara verilmiş torpaq sahələri onların üzərində mülkiyyət hüququ olanlar və ya onların varisləri arasında yenidən bölüşdürülmə üçün nəzərdə tutulmuşdu. Torpaq reyestri düzgün aparılmadığına görə yenidən bölüşdürülmə zamanı ərizəciyə faktiki mövcud olmayan torpaq sahəsi verilmişdi. Analoji halların təkrarlanması qarşısını almaq üçün 1996-ci ildə yeni rəqəmsal kadastr xəritələrinin yaradılması məqsədilə başlanılmış Milli Kadastr Programı 2007-ci ilin sonunda tamamlandı. Dəqiq rəqəmsal xəritələr indi Macarıstanın bütün ərazisi üzrə əlçatandır. Həmçinin, 2012-ci ildə qəbul edilmiş "Geodeziya və xəritəçəkmə fəaliyyəti haqqında" Qanuna əsasən, kadastr xəritələri daim yenidən nəzərdən keçirilməli və zərurət olduqda, torpaq ölçmələri əsasında operativ düzəlişlər edilməlidir. Torpaqların ayrılması prosedurlarına gəldikdə, 2020-ci il tarixli XL sayılı Qanuna əsasən, bir qayda olaraq, ayrılmamış bütün torpaq sahələri 1 yanvar 2021-ci il tarixindən dövlət mülkiyyətinə keçmişdir. Sonradan kolxoza verilmiş torpaq sahəsi üzərində keçmişdə mülkiyyət hüququna malik şəxslər kimi 2021-ci il yanvarın 1-dək qeydiyyatdan keçmiş və əvəzində indiyədək heç bir torpaq sahəsi və ya kompensasiya almamış fiziki şəxslər (və ya onların varisləri) sahib olduqları mülkiyyətin dəyərinə mütənasib olaraq pul kompensasiyası almaq hüququna malikdirlər.

**BOL / Chengelyan və başqları
(47405/07)**

**Yekun qərar
21/07/2016 və
23/02/2008**

**Yekun qətnamə
CM/ResDH(2019)218**

**YUN / Kanaginis
(27662/09)**

**Yekun qərar
27/01/2017 və
08/06/2018**

**Yekun qətnamə
CM/ResDH(2019)91**

**MAC / Szkorits
(58171/09)**

**Yekun qərar
16/12/2014**

**Yekun qətnamə
CM/ResDH(2021)83**

Tematik bülleten

Bu işlərdə Məhkəmə xüsusilə 1971-ci il tarixli 85 sayılı Qanuna əsasən yerli idarəetmə orqanları tərəfindən torpaqların fövqəladə hallarda heç bir rəsmi ekspropriasiya proseduru olmadan zəbt edilməsi praktikası olan “dələyi ekspropriasiyanın” tətbiqini təngid etdi, belə ki, sonradan ictimai işlər üçün əmlakin təyinatı dəyişdiyinə görə bu torpaqların geri alınması mümkün olmurdu.

Buna cavab olaraq, hakimiyyət orqanları mübahisələndirilən hadisələrin 2001-ci ildən əvvəl baş verdiyini və “dələyi ekspropriasiya” praktikasının artıq mövcud olmadığını bildirdilər. 2011-ci ildə ekspropriasiyaya dair birləşdirilmiş qanunvericilik aktının 42bis maddəsi ilə ictimai maraqlara görə torpaqların zəbt edilməsi praktikası sahəsində islahatlar aparıldı və bu, fövqəladə ekspropriasiya praktikasını əhəmiyyətli dərəcədə dəyişdirdi və torpaq sahibləri üçün təminatları yaxşılaşdırıldı. Fövqəladə prosedur yalnız müstəsna ictimai maraqları doğuran səbəblər olduqda son vasitə kimi başlıdır və müvafiq bələdiyyəni idarə edən Bələdiyyə Şurası tərəfindən qəbul ediləcək satınalma haqqında qərarda bunun səbəbləri tam şəkildə əks olunmalı və əsaslı olmalıdır. Bundan başqa, 2015-2016-cı illər arasında Kassasiya Məhkəməsi, Ali İnzibati Məhkəmə və Konstitusiya Məhkəməsi qanunvericilik dəyişikliyinin tətbiqini Konvensiyaya uyğunluğu baxımından qiymətləndirib və belə məlum olub ki, milli məhkəmələr yeni müddəaları Avropa Məhkəməsinin hazırlıq qərarının işığında şərh edirlər.

Məhkəmə tərəfindən təyin edilən, ərizəcılərin məruz qaldığı maddi və mənəvi zərəri əhatə edən ədalətli təzminat səlahiyyətli orqanlar tərəfindən ödənilmişdir.

Məhkəmə müəyyən etdi ki, torpaq sahəsinin Milli Yol Administrasiyası tərəfindən ictimai maraqla kəsb edən işlər üçün ekspropriasiya proseduru olmadan və kompensasiya verilmədən zəbt edilməsi ərizəçinin mülkiyyət hüquqlarını pozub. Cavab olaraq, hakimiyyət orqanları ekspropriasiya prosedurunun indi 255/2010 sayılı Qanunla tənzimləndiyini və oxşar hallar zamanı rəsmi ekspropriasiya prosedurlarının aparılacağını bildirdilər. Bundan əlavə, bu qanuna əsasən, əgər əmlakda ictimai işlər yalnız müvəqqəti olaraq aparılırsa, tikintini aparacaq subyektlə mülkiyyətçi arasında bu işlərin aparılacağı torpaq sahəsinə dair icarə müqavilələri bağlanı bilər.

Ərizəçiyə gəldikdə, bütün dəyimiş ziyanı görə ədalətli təzminat hakimiyyət orqanları tərəfindən ödənilmişdir.

Məhkəmə hakimiyyət orqanlarının mülkiyyətçilərə və yaxud onların vərəsələrinə və ya əmlaklarının idarəçilərinə ekspropriasiya proseduru barədə məlumat verməmələrini təngid etdi, belə ki, bu, ərizəçinin vəfat etmiş qohumlarına məxsus torpaq sahəsinin müsadirəsinə görə kompensasiya ala bilməməsinə gətirib çıxarmışdı. Mübahisələndirilən ekspropriasiya prosedurları “Ekspropriasiya haqqında” 1956-ci il tarixli keçmiş qanuna əsasən həyata keçirilmiş, sonradan bu qanun “Ekspropriasiya haqqında” 1983-cü il tarixli Qanunla əvəz edilmişdir. Daha sonra “Ekspropriasiya haqqında” 1983-cü il tarixli Qanuna 2001-ci ildə dəyişiklik edilmiş və ekspropriasiyaya dair bildiriş və elanlar haqqında müvafiq müddəanın daxil edilməsi analoji pozuntuların təkrarlanması qarşısını almalıdır. Bundan əlavə, 2011-ci ildə “Bildirişlər haqqında” Qanuna edilmiş dəyişikliklər daşınmaz əmlak üzərində mülkiyyət hüququ ilə bağlı mübahisələr dair müvafiq bildiriş və elanlar üçün prosessual tələblərə aydınlıq gətirmişdir. Nəhayət, Konstitusiya Məhkəməsi ekspropriasiya prosesində bildiriş tələbləri ilə bağlı presedent hüququnda dəyişiklik edərək vurğulamışdır ki, açıq elan vasitəsilə bildiriş verilməsi xarici və yerli ünvanların müəyyən edilməsi məqsədilə kifayət qədər araşdırma aparılmadan həyata keçirildikdə hüquqi müəyyənlik və təhlükəsizlik prinsiplərini pozur.

Ərizəçiyə gəldikdə isə, dövlət orqanları sözügedən pozuntuların dayandırılması və səbəb olduğu mənfi nəticələrin aradan qaldırılması üçün tədbirlər görmüşlər.

Bu işdə pozuntu, “Ekspropriasiya haqqında” 1983-cü il tarixli Qanunun geriye tətbiqi səbəbindən ərizəcılərin mülkiyyət hüquqlarının bərpasına nail ola bilməməsi və ya dövlət ehtiyacları üçün 20 ildən artıq müddətə torpaqlarının zəbt edilməsinə görə kompensasiya ala bilməməsi ilə əlaqədar idi, belə ki, həmin qanunda 20 illik zəbtetmədən sonra restitusiya və ya kompensasiya tələbləri üçün müəyyən edilmiş müddət bitdiyinə görə kompensasiya proseduru nəzərdə tutulmamışdı. Analoji pozuntuların

İTA / Belvedere Alberghiera S.R.L. (127 iş qrupu) (31524/96)

**Yekun qərar
30/08/2000 və
30/01/2004**

**Aralıq qətnamə
CM/ResDH(2007)3**

**Yekun qətnamə
CM/ResDH(2017)138**

RUM / Vergu (8209/06)

**Yekun qərar
22/02/2012**

**Yekun qətnamə
CM/ResDH(2017)243**

TÜR / Akvardar (48171/10)

**Yekun qərar
04/02/2020**

**Yekun qətnamə
CM/ResDH(2021)180**

**TÜR / I.R.S. və
başqaları (26338/95)**

**Yekun qərar
15/12/2004 və
31/08/2005**

gələcəkdə baş verməsinin qarşısını almaq üçün Konstitusiya Məhkəməsi "Ekspropriasiya haqqında" Qanunun müvafiq müddəasını Konstitusiyaya zidd elan etdi və onun tətbiqinin qanunun alılıyi prinsipini və Avropa Konvensiyasının tələblərini pozduğunu əsas gətirdi. Nəticədə bu müddəə qüvvədən düşmüş elan edildi. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq, ərizəçilərə dəymış maddi ziyanə görə kompensasiya təyin etdi.

Yekun qətnamə
CM/ResDH(2007)98

2.2 Əmlak itkisinə görə kompensasiya

Bu işlər kommunist rejimi dövründə milliləşdirilmiş əmlakın dövlət tərəfindən kompensasiya edilməsinə imkan verən adekvat mexanizmin olmaması və zərərin ödənilməsi ilə bağlı dövlətə qarşı qəbul edilən və yaxud dövlətin və ya dövlət şirkətlərinin üzərinə əmlaki natural formada kompensasiya etmək öhdəlikləri qoyan yekun ölkədaxili məhkəmə qərarlarının və inzibati qərarların icra olunmaması ilə bağlı idi.

Buna cavab olaraq, iddiaların qiymətləndirilməsi və sonra bütün kompensasiya tələblərinin ödənilməsi üçün dövlət bütçəsində yetərli vəsaitin ayrılması prosedurunu nəzərdə tutan yeni kompensasiya mexanizmi yaradılmışdır. Həmçinin kompensasiya qərarlarının müəyyən edilmiş müddətdə icrasına nəzarət etmək üçün milli mexanizmlər yaradılmışdır. Bu mexanizmlər Venesiya Komissiyası tərəfindən müsbət qiymətləndirilmiş və Albaniya Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. Avropa Məhkəməsi yeni kompensasiya sxemini səmərəliliyini qiymətləndirmiş və 2020-ci ilin martında *Beshiri və başqalarının işi* üzrə şikayət ərizəsinin qəbuledilməzliyi barədə qərar qəbul etmiş və bununla da bu sxemi ərizəçilərin istifadə etməli olduğu səmərəli hüquqi müdafiə vasitəsi kimi təsdiqləmişdir.

Ölkədaxili məhkəmə qərarlarının icra edilməməsinə gelinçə, 2014-cü ildə Albaniya Nazirlər Şurası gələcəkdə belə öhdəliklərin yaranmasının qarşısını almaq üçün vaxtı keçmiş öhdəliklərin şəffaf şəkildə həlli və maliyyə intizamına riyət edilməsi üçün strategiya və fəaliyyət planı qəbul etmişdir. Hökumət 2013-cü il qədər yiğilmiş bütün maliyyə öhdəliklərinin həllinə prioritet vermiş və bu məqsədə 2015-ci ildə nail olmuş, eyni zamanda dövlət borc öhdəliklərinin ödənişlərinin monitorinqi prosesində Maliyyə və İqtisadiyyat Nazirliyinin nəzarətçi rolunu gücləndirmişdir. Həmçinin Maliyyə və İqtisadiyyat Nazirliyinin "Dövlət bütçəsinin icrası prosedurları haqqında" 2012-ci il tarixli 2 №-li Direktivində maliyyə idarəciliyinin təkmilləşdirilməsi və dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması vasitəsi kimi dövlət orqanlarının riyət etməli olduğu qaydalar, prosedurlar və müddətlər müəyyən edilmişdir. 2018-ci ildə rüblük hesabat sistemi tətbiq edilmişdir və maliyyə risklərinin nəzarətdə saxlanılması məqsədilə monitoring aparılır.

Bu tədbirlər yekun məhkəmə qərarlarının icrasının səmərəliliyini artırmaq məqsədi ilə icra məmurları xidmətində əsaslı islahatlarla müşayiət olunub. 2008-ci ildə icra məmurları xidmətinin özəlləşdirilməsindən sonra 2011-ci ildə icra məmurlarının elektron idarəetmə sistemi tətbiq edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının, o cümlədən dövlət borclarına dair qərarların icrasının təkmilləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi yanında Özəl İcra Məmurları İdarəsi yaradılmışdır. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə ardıcıl olaraq (2008-2017-ci illər) edilən bir sıra dəyişikliklərlə daha sərt prosessual müddətlər tətbiq edilmiş və dövlət bütçəsindən maliyyələşən qurumların müvafiq bank hesabları, üçüncü şəxslərdə olan kreditlər və Dövlət Xəzinədarlığının hesabları üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi/icrası nəzərdə tutulmuşdur. Bundan başqa, "İnzibati məhkəmələrin təşkili haqqında" 2012-ci il tarixli Qanunda həm də məhkəmə qərarından irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu qurumların rəhbərinə qarşı sanksiyalar nəzərdə tutulub.

2017-ci ildə Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən yekun ölkədaxili qərarların (əmlaki natural formada kompensasiya etmək öhdəlikləri də daxil olmaqla) icrası üçün aparılan icraatların həddən artıq uzun sürməməsi üçün sürətləndirici və kompensasiyaedici vasitələr nəzərdə tutulmuşdur.

ALB / Manushaqe Puto və
başqaları (604/07)

Yekun qərar
31/07/2012

Aralıq qətnamə
CM/ResDH(2013)115

Yekun qətnamə
CM/ResDH(2021)183

ALB / Puto və
başqaları (609/07)

Yekun qərar
22/11/2010

Yekun qətnamə
CM/ResDH(2020)300

Tematik bülleten

Görülmüş tədbirlərin yekun məhkəmə qərarlarının icrasının səmərəliliyinə təsiri, habelə icraat həddən artıq uzun çəkdikdə sürətləndirici və kompensasiyaedici vasitələrin effektivliyinin konkret məsələləri *Brahimaj işlər qrupu* (ərizə № 4801/13) kontekstində tədqiq edilməkdədir.

Ərizəçilərə gəlincə, *Manushaqe Puto və başqalarının işində* maddi ziyanı, o cümlədən əmlakın dəyərinin itkisinə və əmlakdan istifadə imkanının itirilməsinə və mənəvi ziyanı görə Məhkəmə tərəfindən onlara təyin edilmiş ədalətli təzminat ödənilib. Maddi ziyanla bağlı Məhkəmə tərəfindən hər hansı ədalətli təzminat təyin edilmədiyi hallarda, yekun ölkədaxili qərarlar icra edilmişdir. *Puto və başqalarının işində* Məhkəmənin maddi və mənəvi zərərə görə təyin etdiyi məbləğlər ödənilib və ölkədaxili məhkəmələrin qərarları icra edilib.

Bu işlər hakimiyyət orqanlarının 1998-ci ildən əvvəl ekspropriasiya edilmiş əmlaka görə kompensasiya olaraq mənzilləri və ya qarajları inşa edib ərizəçilərə təhvil verməməsi ilə bağlıdır. Gələcəkdə analoji pozuntuların qarşısını almaq üçün 1998-ci ildə qanunvericilikdə ekspropriasiya ilə bağlı təminatları gücləndirən və maddi kompensasiyanı nəzərdə tutan dəyişiklikləri edildi.

1998-ci ilə qədər baş vermiş ekspropriasiyalara gəldikdə, məhkəmə təcrübəsinin inkişafı nəticəsində əmlakın qiymətləndirilməsi kompensasiya qərarının qəbulu zamanı mövcud olan bazar qiyməti əsasında aparılır. Kompensasiya ödənilmədikdə, ekspropriasiya qərarından şikayət etmək imkanı da mövcuddur. Pul kompensasiyası ilə yanaşı, əmlakın ekvivalent dəyərdə olan əmlakla əvəz edilməsini tələb etmək mümkündür. Bu məqsədlə keçmiş əmlak mülkiyyətçiləri mərə notarial qaydada müraciət etməlidirlər. Merin imtina qərarına məhkəmə tərəfindən yenidən baxıla bilər.

2004-2006-ci illərdə müraciət edənlərin bir qismi onlara məxsus mənzilləri almışdır. 2007-ci ildə ədalətli təzminat haqqında qərar qəbul edildikdən sonra qalan ərizəçilər ya onlara məxsus mənzilləri, ya da pul kompensasiyasını almışlar. Həmçinin bəzi ərizəçilərin mənzillərdən istifadəsinin mümkünzsizlüyü ilə əlaqədar dəyəmiş maddi və mənəvi zərərə görə onlara Məhkəmə tərəfindən ədalətli təzminat təyin edilmişdir.

Məhkəmə müəyyən etdi ki, Sosial Təminat Mərkəzi yetkinlik yaşına çatmayan ərizəçilərin mübadilə müqaviləsi üzrə mülkiyyət maraqlarını müdafiə etməyib, xüsusən də müqavilənin təsdiqindən əvvəl əmlakın real dəyərini, onların konkret ailə vəziyyətini və işdəki müxtəlif maraqları, xüsusən də yetkinlik yaşına çatmayanların maraqlarını nəzərə almayıb. Buna cavab olaraq hakimiyyət orqanları bildirdilər ki, "Ailə haqqında" 2015-ci il tarixli Qanuna əsasən, Sosial Təminat Mərkəzləri uşaqlara məxsus əmlak üzərində sərəncam verilməsi məsələlərində daha səlahiyyətə malik deyillər. Bu məsələlər məhkəmələr tərəfindən mübahisəsiz icraat çərçivəsində, uşağın mənafeyi nəzərə alınmaqla və işin bütün müvafiq halları araşdırılmaqla həll edilir. Bundan əlavə, Sosial Siyaset və Gənclər Nazirliyi tərəfindən uşaqların öz mülkiyyət hüquqları ilə bağlı qərarlardan effektiv şəkildə şikayət verməsinə imkan yaratmaq üçün ailə işləri üzrə məhkəmə proseslərində uşağın üstün maraqlarını təmsil etmək səlahiyyətinə malik ixtisaslaşmış müstəqil qurum olan Xüsusi Qəyyumluq Mərkəzi yaradılmışdır. Onun rolu, valideynlər də daxil olmaqla, bütün iştirakçılarla münasibətlərdə uşaqların mülkiyyət hüquqlarının müstəqil və qərəzsiz müdafiəsinə təmin etməkdir.

Ərizəçilərə maddi ziyanla görə Məhkəmə tərəfindən təyin edilmiş kompensasiya ödənilmiş, bu məbləğ əmlakın dəyəri ilə mübahisə predmeti olan mübadilə müqaviləsində göstərilən dəyər arasındaki fərqə bərabərdir.

Bu işlərdə pozuntular ümumən ekspropriasiyaların nəticələrinin qiymətləndirilməsi və torpaqların ekspropriasiyası üzrə icraatlar kontekstində kompensasiyanın hesablanması ilə bağlı prosessual çatışmazlıqlarla əlaqədar idi. Buna cavab olaraq, 2001-ci ilin may ayında yeni Ekspropriasiya Məcəlləsi qüvvəyə mindi və icraatlar üçün konkret müddətlər müəyyən edildi. Ekspropriasiyanın nəticələrinin ümumən qiymətləndirilməsi tələbinə gəlincə, özgəninkiləşdirilən torpağın dəyərinə görə təyin ediləcək kompensasiyanın ümumi məbləği, torpağın dəyərdən düşməsinə görə kompensasiyanın təyin edilməsi, mülkiyyətçinin statusunun tanınması, torpaq mülkiyyətçisinin yeni yol tikintisindən əldə etdiyi faydalar,

**BOL / Kirilova və
başqaları (islər qrupu)**
(42908/98)

Yekun qərar
14/09/2007

Yekun qətnama
CM/ResDH(2017)407

XOR / S.L. və J.L.
(13712/11)

Yekun qərar
14/09/2007

Yekun qətnama
CM/ResDH(2017)407

YUN / Azas (islər qrupu)
(50824/99)

Yekun qərar
21/05/2003

Yekun qətnama
CM/ResDH(2011)217

Tematik bülleten

məhkəmə xərclərinə və digər məsrəflərə görə təyin ediləcək məbləğlər barədə qərar vermək səlahiyyəti indi yalnız məhkəməyə məxsusdur. Kompensasiyanın ilkin olaraq təyin edilməsi Apellyasiya Məhkəməsinin bir üzvündən ibarət məhkəmə tərkibinin, kompensasiya üzrə yekun qərarın qəbulu isə Apellyasiya Məhkəməsinin üç üzvündən ibarət məhkəmə tərkibinin yurisdiksiyasına aiddir. Sonuncunun qərarından kassasiya qaydasında şikayət verilə bilər. Kassasiya Məhkəməsinin bir sıra qərarlarında (2004-cü ildən bu günə qədər) onun president hüquq Avropa Məhkəməsinin tələbləri ilə, xüsusən ləngimə baş verdiyi hallarda əlavə kompensasiyanın mümkünlüyü, habelə ekspropriasiyadan sonra qaytarılan, amma görülmüş işlər nəticəsində dəyəri aşağı düşən əmlakla bağlı xüsusi kompensasiyanın mümkünlüyü tələbi ilə uzlaşdırılıb. *Zizitis Yunanistana qarşı* (ərizə № [52283/08](#), 04.10.2011) iş üzrə qərarında Məhkəmə Azas işində müəyyən edilmiş tələblərinə Kassasiya Məhkəməsinin 10-11-2004-cü il №-li qərarı ilə əməl edildiyini nəzərə alaraq şikayət ərizəsini rədd etdi. Kassasiya Məhkəməsi özünün plenar iclasının 2/2015 №-li qərarında qeyd etdi ki, "Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edildikdə, iş Apellyasiya Məhkəməsinə qaytarılır və o, ekspropriasiya olunmuş əmlakin işə yenidən baxıldığı anda qüvvədə olan dəyəri əsasında, yəni birinci qərarın ləğv edilməsi barədə Kassasiya Məhkəməsinin qərarından sonra aparılan icraat zamanı həmin əmlakin qüvvədə olan dəyəri əsasında yekun kompensasiya məbləğini hesablamaga borcludur.

Ərizəçilərə gəlincə, iddia ərizəsi təqdim etmiş şəxslərə dəyən maddi və mənəvi ziyanə görə ədalətli təzminat ödənilib. Bəzi ərizəçilərə torpaqlarının bölünməsindən sonra ekspropriasiya olunmayan hissəsində tikinti aparmaq mümkün olmadığına görə yerli məhkəmələr tərəfindən kompensasiya ödənilib.

Məhkəmə müəyyən etdi ki, ərizəçi şirkətin mülkiyyət hüquqları qanunvericilik tədbiri nəticəsində, xüsusilə 1701/1987 №-li Qanunun tətbiqi nəticəsində pozulub, belə ki, həmin qanunla ərizəçilərin xeyrinə qəbul edilən və dövlətə olan əhəmiyyətli borcun mövcudluğunu təsdiq edən əvvəlki arbitraj qərarı ləğv edilib.

Konvensiyانın pozuntularını aşkar edərək, Məhkəmə həmçinin ərizəçilərə dəymış maddi ziyanə görə əhəmiyyətli miqdarda ədalətli təzminat təyin etdi. Bu qərarın icrası yalnız təyin edilmiş ədalətli təzminatın ödənilməsinə yönəlmüşdür. Təyin olunan ədalətli təzminatın yüksək məbləğini və Yunanistanda dərhal tam ödəniş edilməsinin mümkünzsizlüyü ilə nəticələnən iqtisadi problemləri nəzərə alaraq, hakimiyyət orqanları 1996-ci ildən etibarən məbləğin beş il ərzində hissələrlə ödənilməsini nəzərdə tutmuşlar və ola bilsin ki, ödəniş dövlət xəzinəsinin istiqrazları şəklində həyata keçiriləcək. Keçirdikləri 564-cü iclasda (aprel-may 1996-ci il) nazirlərin nümayəndələri müəyyən etdilər ki, Yunanistanın təklifləri Məhkəmənin qərarına uyğun gəlmir və Nazirlər Komitəsi tərəfindən təsdiqlənə biləcək döstcasına həll təşkil etmir. 581-ci iclasda (yanvar 1997-ci il) nazirlərin nümayəndələri Yunanistan hakimiyyətinin Məhkəmənin qərarına uyğun həll yolunun tapıldığı elan etmədiyi halda qəbul ediləcək qətnamə layihəsi hazırlanıb. Bu qətnamə layihəsində bildirilirdi ki, Hökumətin Məhkəmənin qərərini icra etməkdən imtina etməsi onun beynəlxalq öhdəliklərinə və insan hüquqlarının kollektiv təminatına açıq-əşkar etinəsizliyini nümayiş etdirir və belə münasibət Avropa Şurası Nizamnaməsinin müddəalarının, xüsusilə onun 8-ci maddəsinin işığında nəzərdən keçirilməlidir. 585-ci iclasda (mart 1997-ci il) Yunanistan Nazirlər Komitəsinə ödənişin (ödənilməmiş faizlər daxil olmaqla) 17.01.1997-ci ildə edildiyi barədə məlumat verdi.

Məhkəmə qanunun retrospektiv qaydada tətbiq edilməsini tənqid etdi, ona görə ki, ekspropriasiyaya görə kompensasiya təyin etmiş yekun qərarın icrası gecikdirilmişdi ki, bu da yeni vergi sisteminin tətbiqinə gətirib çıxarmış və bununla da ərizəçilərin üzərinə vergi öhdəliyi qoyulmuş və/və ya həddindən artıq ağır yük düşməşdi. Buna cavab olaraq, 1429/2013 sayılı qərarında Kassasiya Məhkəməsi Məhkəmənin bu qərarda göstərdiyi nəticələrə istinadən müəyyən etdi ki, ekspropriasiyaya görə kompensasiyanın ödənilməsinin səlahiyyətli orqanlar tərəfindən gecikdirilməsi 413/91 sayılı Qanunla müəyyən edilmiş daha az əlverişli vergitutmanın tətbiqi ilə nəticələnə bilməz.

YUN / Poulimenos və başqaları (41230/12)

**Yekun qərar
14/09/2007**

**Yekun qətnama
CM/ResDH(2018)327**

YUN / "Stran" yunan neftayırma zavodları və StratisAndreadis (13427/87)

**Yekun qərar
09/12/1994**

**Yekun qətnama
DH(97)184**

**iTA / Di Belmonte (I)
(72638/01)**

**Yekun qərar
16/06/2010**

iTA / Plalam SPA

Tematik bülleten

Ərizəçilərə gəlincə, *Di Belmonte işində* Məhkəmə ərizəçinin varisinə dəymış maddi ziyanə görə 1.100.000 avro, üstəgəl mənəvi ziyanə görə kompensasiya və çəkilmiş məhkəmə xərclərinə görə kompensasiya təyin edilməsi barədə qərar verdi. *Plalam SPA işində* Məhkəmə ərizəçi şirkətə dəymış maddi ziyanə görə 1.900.000 avro məbləğində ədalətli təzminat təyin etdi.

(16021/02)

Yekun qərar
18/08/2010

Yekun qətnamə
CM/ResDH(2017)80

Məhkəmə ekspropriasiyaya görə kompensasiyani bazar dəyərinin yarısından aşağı endirən və vergiyə calb edən müddəanın retrospektiv qaydada tətbiqi nəticəsində torpağın ekspropriasiyasına görə təyin edilmiş qeyri-adəkət kompensasiya ilə əlaqədar olaraq mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etdi. Buna cavab olaraq, 2007-ci ildə İtaliya Konstitusiya Məhkəməsi 1992-ci il tarixli qanunun mübahisələndirilən müddəalarını konstitusiyaya zidd elan etdi. "2008-ci ilin büdcəsi haqqında" Qanunla daşınmaz əmlakın ekspropriasiyasına görə kompensasiya məbləğinin əmlakin bazar dəyəri səviyyəsində müəyyən edilməsini nəzərdə tutan ekspropriasiyaya dair birləşdirilmiş qanunvericilik aktına dəyişiklik edildi. Ekspropriasiya iqtisadi, sosial və ya siyasi islahat məqsədləri üçün həyata keçirilirsə, kompensasiya 25% azaldıla bilər. Söyügedən müddəə davam edən bütün icraatlara şamil edilir, amma ekspropriasiyaya görə kompensasiyanın artıq qəbul edildiyi və ya yekun olaraq müəyyən edildiyi icraatlar istisna təşkil edir. Kassasiya Məhkəməsi öz presedent hüququnda kompensasiya üçün bu meyarın tətbiqini təsdiq etmişdir.

Ərizəçilərə gəlincə, onlara maddi və mənəvi ziyanə görə ədalətli təzminat ödənilib. Maddi ziyanə görə təyin edilmiş məbləğə gəldikdə, Məhkəmə "əmlakin ekspropriasiya anındakı dəyəri ilə ölkədaxili səviyyədə onların aldığı məbləğ arasındakı fərqə uyğun məbləği, üstəgəl indeksasiya məbləğini və faizləri" təyin etmişdir.

Məhkəmə əmlakin kadastr dəyəri ilə ekspropriasiya olunmuş əmlaka görə ərizəçilərin aldıqları kompensasiya məbləğinin arasındakı əhəmiyyətli fərqi tənqid etdi, bu məbləğ əmlakin dəyərinin müəyyən edilməsində 1940-ci ildə müəyyən edilmiş dəyərdən istifadə edilməsinə icazə verən Ali Şuranın qərarına əsaslanırdı. Cavab olaraq, dövlət orqanları qeyd etdilər ki, ərizəçilərin əmlakinin ekspropriasiyası Latviyada kompleks və hərtərəfli uzunmüddətli torpaq islahatının tərkib hissəsi kimi həyata keçirilmişdir. 01.01.2011-ci il tarixində torpaq islahati zamanı qüvvədə olan keçid qanunvericiliyini əvəz etmiş "Daşınmaz əmlakin dövlət ehtiyacları üçün ekspropriasiyası haqqında" Qanun qüvvəyə minmişdir. Yeni qanun daşınmaz əmlakin ekspropriasiyası üçün şəffaf, dəqiq və uzunmüddətli hüquqi baza və sistem təşkil edir, o cümlədən dövlətlə mülkiyyətçi arasında mübahisələrin dostcasına həlli imkanlarını, habelə "məcburi" ekspropriasiyanın xüsusi qanun əsasında həyata keçirilməsini təmin edir, həmin qanun kompensasiyanın bazar dəyəri əsasında hesablanması, mülkiyyətçinin qiymətləndirmə prosesində iştirakını və tərəflər razılışa bilmədikdə məbləğə məhkəmə nəzarəti qaydasında yenidən baxılmasını nəzərdə tutan prosessual təminatların mövcudluğunu təmin edir.

Ərizəçilərə Məhkəmənin təyin etdiyi ədalətli təzminat məbləği ödənilib.

Məhkəmə ikinci dünya müharibəsindən sonra sərhəd dəyişiklikləri nəticəsində Buq çayının o təyində tərk edilmiş əmlaka görə kompensasiya hüququnun həyata keçirilməsi üçün effektiv mexanizmin olmaması ilə bağlı sistem xarakterli problemin olduğunu müəyyən etdi. Bu problemi həll etmək üçün 2004-cü ildə Konstitusiya Məhkəməsi "Polşa dövlətinin indiki hüdüdlərindən kənardə tərk edilmiş əmlakin dəyərinin kompensasiya edilməsi haqqında" 2003-cü il tarixli Qanunun bir sıra müddəalarını konstitusiyaya zidd elan etdi. 2005-ci ildə qanunvericilik islahatından sonra "Buq çayı işi" üzrə iddiaçı əmlaki üçün kompensasiyanın hesablanması qaydasını seçə bilərdi: kompensasiya ya ilkin əmlakin indeksləşdirilmiş dəyərini hərrac proseduru vasitəsilə alınmış dövlət əmlakının satış qiymətinə uyğunlaşdırmaqla, ya da Kompensasiya Fondu tərəfindən nağd ödəniş formasında həyata keçirilə bilərdi. Hüquq olun iddiaçılar 2008-ci ilin sonuna dək kompensasiya tələbi ilə çıxış edə bilərdilər və Buq çayından o təyada tərk edilmiş əmlaka görə kompensasiyanın qanunla müəyyən edilmiş yuxarı həddi onun

iTA / Sarnelli
(37637/05)

Yekun qərar
16/06/2010

iTA / Matteoni
(65687/01)

Yekun qərar
18/08/2010

Yekun qətnamə
CM/ResDH(2010)100

LAT / Vistins və
Perepjolkins
(71243/01)

Yekun qərar
25/10/2012

Yekun qətnamə
CM/ResDH(2015)138

POL / Broniowski
(31443/96)

Yekun qərar
25/10/2012

Aralıq qətnamə
ResDH(2005)58

Yekun qətnamə
CM/ResDH(2009)89

ilkin dəyərinin 20%-i səviyyəsində müəyyən edilmişdi. "Kompensasiya Fondunun idarə edilməsi haqqında Əsasnamə" qəbul edilmiş və 2006-ci ilin aprelində Dövlət Xəzinədarlığı Nazirliyi ilə Milli Əmlak Bankı arasında kompensasiyaların ödənilməsi şərtləri haqqında saziş bağlanmışdır. 2008-ci ilin əvvəlinə olan məlumatə görə, fərdi iddialar haqqında məlumatların yerli reyestrdən Dövlət Xəzinədarlığı Nazirliyində aparılan mərkəzi reyestr, sonra isə kompensasiyaları ödəyən Milli Əmlak Bankına ötürülməsi üçün məlumatların emalı sistemi tam fəaliyyətə başlamışdır. Ümumilikdə 19.000-dən çox iddiaçı yeni kompensasiya sxemindən faydalana bilmüşdür. Dövlət torpaqlarının hərraca çıxarılması yolu ilə kompensasiyanın əldə edilməsi imkanları da təkmilləşdirilmişdir. Hərraca çıxarılmak üçün ayrılmış torpaq fondu xeyli artırılmışdır. İddiaçılar həmçinin Mülki Məcəllənin müddəələrinə uyğun olaraq, yeni kompensasiya mexanizminin tətbiqinə qədər daxili qanunvericiliyin tətbiqində hər hansı çatışmazlıq nəticəsində dəymış hər hansı maddi və/və ya mənəvi zərərə görə daxili məhkəmələrə müraciət edə bilərlər.

Ərizəciyə gəlincə, dostcasına həll çərçivəsində maddi və mənəvi ziyanə görə birdəfəlik kompensasiya məbləğinin ödənilməsi razılaşdırılıb və həyata keçirilib.

Ərizəcinin ilkin mülkiyyət hüququnun ləğv edilməsi və əmlakın kompensasiya ödənilmədən ondan istifadə etmiş fondun adına rəsmiləşdirilməsi ilə ərizəcinin mülkiyyət hüququ pozulmuşdur. Gələcəkdə analoji pozuntuların qarşısını almaq üçün 2008-ci ildə fondlara əmlak əldə etməyə imkan verən və əmlak itkisi baş verdiyi halda kompensasiyanın ödənilməsini, habelə əmlakın geri qaytarılması üçün daxili hüquqi müdafiə vasitələrini nəzərdə tutan "Fondlar haqqında" yeni Qanun (№ 5767) qəbul edilmişdir. Bundan əlavə, Konvensiyانın iddia edilən pozuntularına görə konstitusiya şikayəti vermək imkanı 2012-ci ildə yaradılmışdır.

Ərizəciyə gəlincə, Məhkəmənin qərarının tələb etdiyi kimi, əmlak üzərində ilkin mülkiyyət hüququ barədə qeyd torpaq reyestrinə yenidən daxil edilmişdir. Həmçinin ərizəciyə dəymış mənəvi ziyanə görə ədalətli təzminat ödənilmişdir.

*TÜR / Fener Rum Patriklığı
(Patriarcat Œcuménique)
(14340/05)*

*Yekun qərar
08/10/2008*

*Yekun qətnamə
CM/ResDH(2018)152*

3. ƏMLAKDAN İSTİFADƏYƏ NƏZARƏT

3.1 Mənzillərin kirayəsi

Bu işlarda Məhkəmə “Müəyyən əmlakın müvəqqəti alınması haqqında” 1995-ci il tarixli Qanunla əvəzsiz qaydada alınmış mənzillərin müvəqqəti sakinləri üçün milli hakimiyət orqanlarının alternativ mənzilləri təmin etməməsi nəticəsində ərizəçilərin uzun müddət ərzində öz mənzillərini geri ala bilməməsi, eləcə də ərizəçilərin orada məskunlaşmış sakinlərin mənzildən çıxarılması barədə qərarın qəbuluna nail olmaq və mənzildən istifadə edə bilməməsinə görə qənaətbəxş kompensasiya ala bilmək üçün hüquqi müdafiə vasitəsinə malik olmaması faktını tənqid etdi. Bu cür pozuntuların təkrarlanması qarşısını almaq üçün səlahiyyətli orqanlar 17 il ərzində əhəmiyyətli maliyyə resursları (təxminən 76 milyon avro) ayırdılar, müvəqqəti sakinlərə alternativ yaşayış yerləri təqdim etdilər, beləliklə, müvafiq əmlakların sahibləri tərəfindən onların geri alınması üçün lazımı şərait yaradıldı. Mülkiyyətdən məhrum edilmə nəticəsində dəymis zərərin ödənilməsinə gəldikdə, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə özlərinin presedent hüququnu korrektə edərək bildirdilər ki, ölkədaxili məhkəmələr ilkin olaraq onu qiymətləndirməlidirlər ki, mülkiyyətçilərin üzərinə əmlakları başqalarına verilərkən həddindən artıq ağır yük düşüb mü? Konstitusiya Məhkəməsi qeyd etdi ki, kompensasiyanın məbləği hər bir işin hallarından asılı olaraq əmlakın bazar dəyərinə nisbətdə hesablanmalıdır. Həmçinin ikinci səviyyəli qanunvericilikdə göstərilən dərəcələr, əgər işin halları buna haqq qazandırırsa, heç bir halda daha yüksək kompensasiyanın təyin edilməsinə mane olmamalıdır.

Ərizəçilərə gəlincə, onlar öz əmlaklarına yenidən sahib olmuş və dəymis maddi və mənəvi zərərə görə ədalətli təzminat almışlar.

*XOR / Radanović (işlər qrupu)
(9056/02)*

*Yekun qərar
21/03/2007*

*Yekun qətnamə
CM/ResDH(2018)238*

Özünün pilot qərarında Məhkəmə mənzil mülkiyyətçilərinin hüquqlarına məhdudiyyətlər qoyan mənzil haqqında milli qanunvericiliyin düzgün işləməməsi ilə bağlı sistemli problemi və mənzil mülkiyyətçilərinin əmlakın saxlanması ilə bağlı məruz qaldıqları itkilərin kompensasiyası üçün prosedur və ya mexanizmin olmadığını tənqid etmişdir. Səlahiyyətli orqanlar mənzil mülkiyyətçiləri və kirayəçilər arasında münasibətlərə təsir göstərən, habelə mənzil mülkiyyətçilərinin əmlakın saxlanması ilə bağlı məruz qaldıqları itkilərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulan kompensasiya mexanizminin tətbiqi məqsədilə bir sıra islahatlar həyata keçirdilər. Mənzil haqqında milli qanunvericiliyə gəldikdə, Konstitusiya Məhkəməsinin (KM) 19.04.2005-ci il tarixli qərarından sonra mövcud kirayəyə nəzarət qaydalarının tətbiqi 2005-ci ilin may ayından etibarən dayandırılmışdır. KM-in Parlamentə 29 iyun 2005-ci il tarixli tövsiyələri 2006-ci ilin dekabrında “Kirayəçilərin hüquqlarının, bələdiyyələrin mənzil ehtiyatlarının qorunması haqqında” 2001-ci il tarixli Qanuna və 2007-ci il yanvarın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləyə edilən dəyişikliklərdə də nəzərə alınmışdır. Bu dəyişikliklərlə kirayəyə götürülmüş əmlakın saxlanması üçün çəkilən xərclərin hesablanması və həmin xərclərin kirayə haqqı hesabına qarşılanması qaydası tətbiq edilmişdir. Bundan başqa, 2006-2011-ci illər arasında qəbul edilmiş islahatlar kirayə haqlarının artımlarının şəffaflığına nəzarət etmək imkanlarını, o cümlədən bütünlükə müqavilə əsasında və sərbəst surətdə (“razılışma əsasında”) müəyyən edilən kirayə haqqı əsasında kirayə müqavilələrinin hazırlanmasını və sosial mənzillərin maliyyələşdirilməsini əhatə etmişdir ki, bunda da məqsəd kirayə haqlarına

*POL / Hutten-Czapska
(35014/97)*

*Böyük Palatanın qərarı
15/02/2006*

*Yekun qətnamə
CM/ResDH(2016)259*

nəzarət edilən mənzillərdən kirayəçilərin köçə bilməsinə imkan yaratmaq olmuşdur. Nəhayət, 2011-ci il tarixli Qanun vasitəsilə edilən dəyişikliklər icranın effektivliyini artırmış və tikiilərin boşaldılması barədə qərarların icrasını sürətləndirmişdir.

Əmlakin saxlanması üçün dəymış itkilərin ödənilməsi mexanizminə gəldikdə, 2009-cu ilin mart ayından qüvvədə olan "Termomodernləşdirmə və təmir işlərinin dəstəklənməsi haqqında" Qanunla təmir və ya termomodernləşdirmə üçün kompensasiya ödənişləri sistemi tətbiq edilmişdir ki, bu da müəyyən şərtlər daxilində təmir məqsədləri üçün götürülmüş kreditin qismən geri qaytarılmasına imkan verir. 2010-cu ildə bu qanuna edilən digər bir dəyişiklik mənzil mülkiyyətçilərinin hətta vəsait qoyuluşu üçün kredit götürmədən vəsaitlərini geri almasına imkan yaradır. Bundan əlavə, 1995-ci ildə "Mənzil tikintisi üçün maliyyə yardımının müəyyən formaları haqqında" Qanuna 2015-ci ildə edilmiş dəyişikliklərlə sosial kirayə mənzilləri sahəsində mənzil tikintisini dəstəkləmək məqsədilə ixtisaslı investorlar (sosial mənzil assosiasiyaları, mənzil-tikinti kooperativləri və bələdiyyə şirkətləri) üçün nəzərdə tutulmuş yeni proqrama start verilmişdir, belə ki, bu mənzillərdə kirayə haqqı münasib məbləğdə olacaqdır (orta gəlirlili ailələr, xüsusən uşaqlı ailələr üçün kirayə mənzillər).

Ərizəcilərə gəlincə, onların əmlaki boşaldılmış, barışq sazişləri əsasında hesablanmış ədalətli kompensasiya məbləğləri onlara ödənilmişdir.

3.2 Biznes lisenziyaları

Məhkəmə 2002-ci ildə Gömrük Məcəlləsinə edilmiş dəyişiklik əsasında ərizəçinin gömrük ödəmələrindən azad şirkətinin qanunsuz bağlanması və onun lisenziyاسının geri alınmasını tənqid etmişdir, belə ki, bu, "Xarici investisiyalar haqqında" Qanunu pozmuşdur. Oxşar pozuntuların təkrarlanması qarşısını almaq üçün 1992-ci ildə qəbul edilmiş "Xarici investisiyalar haqqında" Qanun 2004-cü ildə "Sahibkarlıq fəaliyyətinə investisiyalar haqqında" Qanunla əvəz edilmişdir ki, orada xarici kapitallı mövcud müəssisənin fəaliyyət şərtlərini dəyişdirən yeni qanunların on il müddətinə belə müəssisələrə tətbiq edilməyəcəyi nəzərdə tutulur. 2004-cü il tarixli Qanunda nəzərdə tutulur ki, investisiya fəaliyyəti yalnız o halda məcburi şəkildə dayandırıla bilər ki, belə bir tədbir ictimai maraqlar naminə və dəymış zərərin əvvəlcədən və ekvivalent məbləğdə ödənilməsi şərti ilə həyata keçirilsin və ayrı-seçkilik yaratmasın və yaxud belə tədbir dövlət sektoru ilə özəl sektor arasında qurulmuş tərəfdaşlıq münasibətləri çərçivəsində müqavilə şərtləri ilə əlaqədar olsun. Kompensasiyanın məbləği zərər baş verdiyi anda onun faktiki məbləğinə bərabər olmalıdır.

*MOL / Bimer S.A.
(15084/03)*

*Yekun qərar
10/10/2007*

*Yekun qətnama
CM/ResDH(2021/76)*

Ərizəçi şirkətə gəlincə, dəymış maddi ziyanə görə ona ədalətli təzminat ödənilib. Ədalətli təzminat daşınmaz əmlakin dəyərini, on il müddətində əldə edilmiş mənfəətin itkisini, bank faizlərini və infliyasiya nəticəsində yaranmış zərəri əhatə edib.

Məhkəmə 2009-cu ildə qəbul edilmiş "Mərc oyunlarının qadağan edilməsi haqqında" Qanun əsasında ərizəçilərin mərc oyunları lisensiyanın qeyri-mütənasib və qeyri-qanuni şəkildə ləgvini/qüvvəsinin dayandırılmasını, xüsusən də əhəmiyyətli keçid dövrünün və hər hansı kompensasiya tədbirlərinin olmamasını tənqid etdi. Oxşar pozuntuların təkrarlanması qarşısını almaq üçün 2020-ci ildə qəbul edilmiş "Mərc oyunları ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi haqqında" Qanun mərc əməliyyatları üçün hüquqi, sosial və təşkilati şərtləri müəyyən etdi, mərc bazarı üçün hərtaraflı qaydalar tətbiq etdi və icazə verilən fəaliyyətlərin tam siyahısını müəyyən etdi. O həmçinin dövlət tənzimləmə və monitoring orqanı olan Mərc Oyunlarının və Lotereyaların Tənzimlənməsi Komissiyasının yaradılmasını nəzərdə tuturdu. Bundan əlavə, qanun lisensiya üçün müraciət etmə və lisensiyanın geri alınması prosedurlarını müəyyən etdi, lisensiya verməkdən imtina və ya lisensiyanın ləğvi üçün əsasların tam siyahısını, habelə mərc oyunları operatorları üçün hüquqi təminatları özündə ehtiva edir. Belə qərarlardan məhkəmələrə şikayət verilə bilər.

Ərizəçilərə ödədikləri lisensiya haqlarının, birbaşa itkilərinin və mənfəət itkisinin ümumi qiymətləndirilməsindən sonra müəyyən edilmiş maddi ziyanə görə ədalətli təzminat ödənilib. Pozuntuların aşkar edilməsinin özü dəymış hər hansı mənəvi zərərə görə kifayət qədər ədalətli kompensasiya təşkil etmişdir. Birinci və üçüncü ərizəçi mübahisələndirilən icraatın yenidən başlanması tələb etməyiblər. İkinci ərizəçinin icraatın yenidən başlanması ilə bağlı vəsatəti qismən təmin edilib.

UKR / Svit Rozvag, TOV və başqaları (13290/11)

**Yekun qərar
27/09/2019**

**Yekun qətnamə
CM/ResDH(2021)182**

3.3 Şəhərsalma və tikinti icazələri

Bu iş ərizəçilərin, torpaq sahəsinin mülkiyyətçilərinin və inşaat şirkətinin məhkəmələrdəki icraatlarda tikintiya icazənin etibarlılığının təsdiqinə nail olmalarının qeyri-mükümülüyü ilə bağlı idi. Gələcəkdə oxşar pozuntuların qarşısını almaq məqsədilə və əsas problemin ziddiyətli qərarların çıxarıldığı çoxsaylı paralel və bir-biri ilə əlaqəli məhkəmə icraatlının mövcud olmasından irəli gəldiyi barədə Məhkəmənin mülahizəsinə cavab olaraq, 2011-ci ildə "Ərazi planlaşdırılması haqqında" 10119 sayılı Qanuna dəyişiklik edilmişdir. Qanun yeni şərtləri və yerli və mərkəzi hakimiyyət orqanlarının səlahiyyətləri arasında aydın fərq qoymaqla ərazi planlaşdırılmasını və tikintiya icazələri təsdiq edən orqanları və onların səlahiyyətlərini müəyyən etmişdir. O həmçinin mərkəzi və yerli hakimiyyət orqanları arasında ərazi planlaşdırılması ilə bağlı mübahisələr üzrə hüquqi mexanizm yaratmış və tikintiya icazələrin verilməsindən imtina hallarına səlahiyyətli məhkəmə orqanlarında baxılması imkanını təmin etmişdir.

Ərizəçilərə gəldikdə, hakimiyyət orqanları ərizəçilərə dəymış maddi və mənəvi zərərə görə Məhkəmənin təyin etdiyi məbləği ödəyiblər. Bundan başqa, hakimiyyət tikintiyə icazənin qüvvədə olma müddətinin məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən iki il müddətinə uzadılması ilə bağlı birtərəfli bəyanname təqdim etmiş və həmin müddət ərzində tikinti işlərinin fasilesiz davam etdirilməsini təmin etməyi öhdəsinə götürmüştür.

Bu işdə pozuntular ərizəçi tərəfindən alınmış keçmiş dövlət binasına ilkin olaraq 2003-cü ildə onun mədəni irs kimi dəyerinin qiymətləndirilməsinə qədər tətbiq edilmiş üç illik qabaqlayıcı mühafizə tədbiri nəticəsində baş vermişdir, belə ki, onun erkən sənaye arxitekturası nümunəsi olduğu ehtimal edilmiş və satış üçün ərizəçinin müraciətləri üzrə səlahiyyətli inzibati məhkəmələrin çıxardığı müxtəlif imtina qərarları ilə bu tədbirin daha da uzadılması onun binanı satmasına mane olmuşdur.

Oxşar halların təkrarlanmaması üçün "Mədəni irsin qorunması və mühafizəsi haqqında" Qanuna 2017-ci ilin aprelində dəyişiklik edilmiş və nəticədə qabaqlayıcı tədbirlərin ilkin olaraq tətbiq olunduğu maksimum müddədən artıq uzadılması mümkünzsız olmuşdur. Bundan başqa, Mədəniyyət Nazirliyi tərəfindən bütün Mədəni İrsin Qorunması Departamentlərinə mühafizə tədbirləri ilə bağlı məhkəmə icraatı zamanı qəbul edilmiş məhkəmə qərarlarının icrası üzrə göstərişlər verilmişdir. 2010-cu il tarixli

**ALB / Mullai və başqaları
(9074/07)**

**Yekun qərar
23/06/2010**

**Yekun qətnamə
CM/ResDH(2016)80**

**XOR / Petar Matas
(40581/12)**

**Yekun qərar
04/01/2017**

**Yekun qətnamə
CM/ResDH(2018)378**

Tematik bülleten

İnzibati Prosessual Qanun tərəflərin rəylərinin nəzərə alınmasını və qərarlarının digər tərəflərə çatdırılmasını təmin edən tədbirləri nəzərdə tutur. Həmçinin 2012-ci ildə inzibati yurisdiksianın yeni təşkilati strukturu yaradılmışdır ki, bu da birinci instansiyanın qərarlarına yenidən baxılmasına imkan verən iki yurisdiksia səviyyəsindən ibarətdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin president hüququ (21.04.2016-ci il və 18.05.2018-ci il tarixli qərarlar) inzibati məhkəmələrin *Petar Matas işində* Avropa Məhkəməsi tərəfindən müəyyən edilmiş nöqsanlara bənzər nöqsanlara yol verdiyi hallarda Konstitusiya Məhkəməsinin onları araşdırmasına və aradan qaldırmasına kifayət qədər təminat verir. Ərizəciyə gəldikdə, məhdudlaşdırıcı qabaqlayıcı tədbirlər artıq qüvvədə deyil. Ərizəçinin dövlətə qarşı mülki iddialarından əvvəl mübahisənin barışqı yolu ilə həlli üçün verdiyi vəsatət Məhkəmənin qərarından sonra rədd edilmişdir. Bununla belə, o, dəymış ziyana görə dövlətə qarşı ölkədaxili məhkəmələrdə mülki iddia qaldırmayıb, hərçənd ki, buna hüququ vardi.

Bu işdə pozuntu ərizəçilərin torpaqlarına tətbiq edilmiş 1933-cü il tarixli ekspropriasiya qərarına uyğun olaraq ekspropriasiyanın yekunlaşdırılması və kompensasiya ödənilməsi üçün hakimiyət orqanlarının 1979-cu ildən bəri heç bir addım atmaması ilə bağlı idi ki, bu da uzun zaman keçməsinə baxmayaraq ekspropriasiya qərarının lağv edilməsi barədə 2003 və 2005-ci illərdə verilmiş vəsatətləri təmin etməkdən ölkədaxili məhkəmələr və hakimiyət orqanlarının imtina etməsi ilə nəticələnmişdi.

Oxşar halların təkrarlanması qarşısını almaq üçün 4315/2014 sayılı Qanun müvafiq qanunla müəyyən edilmiş ağlabatan müddət keçidkən sonra ekspropriasiyanın avtomatik ləğvini təsbit etdi.

Ərizəçilərin vəziyyətinə gəldikdə, Məhkəmə hesab etdi ki, əvvəlki vəziyyətin bərpası (*restitutio in integrum*) sadəcə olaraq sözügedən torpağın ekspropriasiyasının ləğvi yolu ilə mümkün idi. Ərizəçilərin inzibati məhkəmələrə hakimiyət orqanlarının onların torpaq sahəsinin ekspropriasiyasını lağv etməkdən imtina etməsi ilə bağlı şikayəti 2008-ci ildə qəbul edilmişdir ki, bu da ekspropriasiyanın ləğvinə imkan yaratmışdır.

Məhkəmə uzun müddət ərzində (1974-1995) ictimai parkın yaradılması üçün ekspropriasiya məqsədilə ərizəçi şirkətin torpağından istifadəsinə hakimiyət orqanları tərəfindən qoyulan məhdudiyyətləri qeyri-mütənasib hesab edərək tənqid etdi. Bənzər halların təkrarlanması qarşısını almaq üçün 1999-cu ildə Konstitusiya Məhkəməsi ekspropriasiya ilə əlaqədar olaraq tikinti işlərinə qoyulan qadağa bərpa edildiyi halda kompensasiya barədə müddəənin olmamasını konstitusiyaya zidd elan etdi. 2007-ci ildə Kassasiya Məhkəməsi aydınlıq gətirdi ki, mülki məhkəmələr belə kompensasiya tələblərini həll etmək səlahiyyətinə malikdirlər. Ekspropriasiyaya icazəsinin müddəti bitdikdən sonra səlahiyyətli orqanlar hərəkətsiz qaldıqda, regional hakimiyət orqanlarında inzibati iddia qaldırıla bilər. Həmçinin, Prezidentin 2001-ci il tarixli 327 nömrəli fərmanı ilə qəbul edilmiş və 2003-cü il iyun ayından qüvvəyə minmiş "Ekspropriasiyaya dair birləşdirilmiş qanunvericilik aktı"nda tikinti işlərinə qadağanın müddətinin uzadılması halında hüquqi müdafiə vasitəsi nəzərdə tutulmuşdur.

Ərizəçi şirkətə gəldikdə, Məhkəmə tərəfindən təyin edilmiş maddi və mənəvi zərəri əhatə edən ədalətli təzminat ödənilmişdir.

Hər iki işdə ərizəçilərin mülkiyyət hüquqları torpaq reyestrində yanlış məlumatların olması nəticəsində pozulmuşdur. *Yıldırır işində* tikinti icazəsi olmadan inşa edilmiş evin vicdanlı alıcısı olan ərizəciyə sökülmə evinə görə kompensasiya ödənilməyib. *Gürtəş Yapı Ticaret Ve Pazarlama A.Ş.* işində isə ərizəçi şirkət fiziki şəxslərdən aldığı torpağın ölçüsü ilə bağlı torpaq reyestrində qeydlərin yanlışlığının qurbanı olub, belə ki, bu torpağın yaridan çoxu ekspropriasiya olunub və ərizəçi kompensasiya ala bilməyib. Dövlət Şurasının sonrakı president hüququna əsasən, tikinti icazəsi olmadan inşa edilmiş, amma vicdanlı alıcı tərəfindən əldə edilmiş evlər barəsində sökülmə qərarı verildiyi halda kompensasiya ödənilir. Eynilə, Kassasiya Məhkəməsinin president hüququn indi torpaq reyestrlerindəki səhv qeydlər nəticəsində dəymış ziyana görə məsuliyyəti hökumətin üzərinə qoyur ki, bu da iddiaçılara dəymış zərərin əvəzinin ödənilməsi hüququnu verir. Son vasitə kimi hakimiyət orqanları 2012-ci ilin sentyabrında tətbiq edilmiş Konstitusiya Məhkəməsinə fərdi şikayət vermək imkanını qeyd etdilər, belə ki, 2013 və 2014-cü illərdə Konstitusiya

YUN / Fakiridou və Schina
(6789/06)

Yekun qərar
14/02/2009

Yekun qətnamə
CM/ResDH(2016)190

iTA / Elia S.r.l.
(9074/07)

Yekun qərar
02/11/2001

Yekun qətnamə
CM/ResDH(2020)264

TÜR / Yıldırır
(21482/03)

Yekun qərar
24/02/2010

TÜR / Gürtəş Yapı Ticaret Ve Pazarlama A.Ş.
(40896/05)

Yekun qərar
07/10/2015

Yekun qətnamə

Məhkəməsi ərizəçilərin işinə bənzər işlərdə torpaq reyestrinin aparılmasına görə Hökumətin ciddi surətdə məsuliyyət daşdırığına dair qərar çıxarmışdı, hərçənd ki, bu məsuliyyət ərizəçinin səhvən xəber tutmalı olduğu andan etibarən maksimum on illik müddətlə məhdudlaşır.

CM/ResDH(2018)397

Bu işdə Məhkəmə müəyyən etdi ki, coxmənzilli binada ərizəçilərin, mülkiyyətçilərin və mənzillərin sakinlərinin əmlak hüquqları bələdiyyə administrasiyası tərəfindən pozulub, belə ki, birincisi, o, qanuna zidd olaraq və ərizəçilərin razılığı olmadan təmir işləri üçün investisiya müqaviləsi bağladığı zaman və ikincisi, ərizəçilərin çardaqdakı payını investorlara verdiyi zaman pozuntu baş verib. Buna cavab olaraq, hakimiyyət orqanları qeyd etdilər ki, pozuntular 1992-ci ildə yeni özəlləşdirmə qanunvericiliyinin qəbulundan sonra daxili məhkəmələrin tətbiq etdiyi fərqli məhkəmə təcrübəsindən irəli gəlir. 2004-cü ildə Konstitusiya Məhkəməsi tətbiq olunan qanunun şərhinə aydınlıq gətirdi və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə yardımçı tikilişlərdə avtomatik olaraq pay sahibi hüququ verilməsini təsdiqlədi.

UKR / Seryavin və
başqaları (4909/04)Yekun qərar
10/05/2011Yekun qətnama
CM/ResDH(2017)324

Ərizəçilər mübahisələndirilən işlərə yenidən baxılması üçün daxili məhkəmələrə müraciət etmiş və onlara dəymış maddi və mənəvi ziyanə görə kompensasiya ödənilmişdir.

3.4 Müflisləşmə, ödəniş qabiliyyətinin olmaması və icra prosedurları

Bu iş ərizəçi vəkilin müflisləşmə proseduruna məruz qalması və cinayət işi üzrə məhkum edilməsi nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququnu itirdikdən sonra Vyana Vəkillər Palatasından pensiya almaq üzrə bütün hüquqlarından məhrum edilməsinə aiddir, hərçənd ki, o, pensiya sistemində ödənişlər etmişdi. Gələcəkdə belə halların baş verməməsi üçün 2003-cü ildə qəbul edilən və 2004-cü ildə qüvvəyə minən "Vəkillər haqqında" Qanunda (*Rechtsanwaltsordnung*) vəkillər üçün yaşa görə pensiyaların yeni sistemi nəzərdə tutulur və qeyd edilir ki, pensiya yaşına çatdıqda şəxsin "Vəkillərin siyahısı"nda olması daha pensiya təyin edilməsi üçün şərt deyil.

AVS / Klein
(57028/00)Yekun qərar
25/12/2014Yekun qətnama
CM/ResDH(2016)281

Ərizəçiyə gəldikdə, məhkəmənin maddi ziyanə görə təyin etdiyi məbləğ ərizəçinin yazılı razılığı ilə qismən birbaşa ərizəciyə, qismən də müflisləşmə prosedurunun idarəcisinə ödənilmişdir.

Bu iş əczaçılıq mallarının ticarəti ilə məşğul olan ərizəçilərin sonradan müflisləşmə prosesinə məruz qalmış şirkətdən aldıqları pulları avtomatik olaraq geri qaytarmaları barədə qərar nəticəsində üzərlərinə həddən artıq ağır öhdəlik yükü düşməsi ilə əlaqədardır.

BOL / Boyadzhieva və
Gloria International Limited
EOOD
(41299/09)Yekun qərar
05/10/2018Yekun qətnama
CM/ResDH(2019)294

Pozuntu hadisələr zamanı qüvvədə olan qanunvericiliyin qüsurlu olmasından və müflisləşmə prosedurları çərçivəsində öhdəliklərdən yayınma ilə bağlı prosedurları¹ tənzimləyən "Ticarət haqqında" Qanunun 646(2)-ci maddəsinin milli məhkəmələr tərəfindən tətbiq edilməsi üslundan irəli gəldi. Məhkəmə müəyyən etdi ki, 2013-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklərlə bu qüsurlar aradan qaldırılıb, belə ki, məhkəmələrə imkan verilib ki, ödənişin etibarsız hesab edilib-edilməməsi barədə qərar verərkən "şübhəli dövrlər"in maksimum müddətini məhdudlaşdırılsınlar və bu müddət ərzində müflisləşmiş şirkətin "adi biznes fəaliyyətinin" gedişində bu fəaliyyət üçün alınan ekvivalent mal və ya xidmətlərə sərf olunan ödənişləri prosedurdan xaric etsinlər.

¹ Müflisləşmə üzrə icraat başlanmadan əvvəl "şübhəli dövr" ərzində əmlakla bağlı həyata keçirilmiş ödənişlərin müsabiqə kütłəsinə qaytarılmasına yönəlmış icraat.

Tematik bülleten

Ərizəçilərə Məhkəmə tərəfindən təyin olunan, məruz qaldıqları itkiləri əhatə edən maddi ziyanın kompensasiyası və mənəvi zərər görə kompensasiya ödənilib.

Ljaskaj işində mülkiyyət hüquqlarının pozulması ərizəçinin əmlakının müəyyən edilmiş dəyərinin üçdə birindən az qiymətə satılması ilə əlaqədar iddiyasına aid idi. *Mindek işində* isə pozuntu ərizəçinin daşınmaz əmlakdakı payının, hətta müvafiq borc tam ödənilidikdən sonra belə, kreditora satılması üzrə icra icraati çərçivəsində daxili məhkəmənin çıxardığı qərarlardan irəli gəldi.

Məhkəmənin qeyd etdiyi kimi, 2010 və 2012-ci illərdə “icra haqqında” Qanuna dəyişiklik edilərək *Ljaskaj işində* pozuntunun əsas səbəbi aradan qaldırıldı. “icra haqqında” Qanuna 2012-ci ildə edilmiş dəyişikliyə görə, icra icraati çərçivəsində əmlak məhkəmənin təyin etdiyi ekspert tərəfindən müəyyən edilmiş dəyərinin ilk açıq hərracda beşdə dördündən, ikinci hərracda isə beşdə üçündən aşağı qiymətə satıla bilməz. Üstəlik, “icra haqqında” Qanuna 2017-ci ildə edilmiş dəyişikliklər göstərdi ki, kreditörün tələbinin dəyəri 20.000 HRK-dan (Xorvatiya kunası) az olduqda daşınmaz əmlak satıla bilməz. İddianın dəyəri daha yüksək olsa belə, məhkəmə belə bir satışın kreditörün maraqları ilə borclunun mənafeləri arasında ədalətli balansı pozduğunu müəyyən edərsə, borclunun daşınmaz əmlakının satılması yolu ilə icranın təmin edilməsi barədə kreditörün tələbini rədd edə bilər. *Mindek işi* üzrə qərara cavab olaraq, “icra haqqında” Qanuna 2017-ci ildə edilmiş yuxarıdakı dəyişikliklərlə borclu ilə kreditörün maraqları arasında ədalətli balansın gözlənilməsi prinsipi müəyyən edildi. Xüsusən ədalətli balansa riayət olunmasını aşdırırmış məhkəmə hər bir işin konkret hallarını, məsələn, iddia tələbinin mütənasibliyini və satılan əmlakin dəyərini, borcluya məxsus digər əmlakin mövcudluğunu, iddia tələbinin təcili təmin edilməsində kreditörün marağının əsaslığını və borclunun bu əmlakin satılması yolu ilə tələbin ödənilməsinə razılığını və sairəni nəzərə alır.

Ljaskaj işində ərizəçiye gəldikdə, daxili qanunvericilikdə belə imkan nəzərdə tutulmadığına görə, mübahisələndirilən icra icraatına yenidən başlanması mümkün deyildi. Bununla belə, ərizəçinin evi 2011-ci ildə satıldığı üçün Məhkəmə maddi ziyanə görə ədalətli təzminat təyin etdi, onun məbləği daxili məhkəmənin təyin etdiyi ekspert tərəfindən müəyyən edilmiş satış qiyməti ilə onun dəyərinin üçdə biri arasındaki fərgi əhatə edirdi. Ərizəçi mənəvi ziyanla bağlı heç bir iddia irəli sürmədi. Hökumət təyin edilmiş məbləğin vaxtında ödənilməsini təmin etdi və bununla da ərizəçinin məruz qaldığı pozuntunun nəticələrinin kompensasiyasını mümkün qədər təmin etdi.

XOR / *Ljaskaj*
(58630/11)

Yekun qərar
20/03/2017

Yekun qətnamə
CM/ResDH(2018)29

XOR / *Mindek*
(6169/13)

Yekun qərar
30/11/2016

Yekun qətnamə
CM/ResDH(2019)272

Bu iş ərizəçinin tərəf olduğu məhkəmə işində barəsində müflisləşmə proseduru aparılan tikinti firmasının məhkəmə tərəfindən təyin edilmiş təsviyəçisinin (ləğvedicinin) hələ tikintisi başa çatmayan mənzilin ərizəçiye satılması barədə müqaviləyə xitam vermek qərarından irəli gələn pozuntuya aiddir.

Tikinti şirkəti müflis olduğu halda təsviyəçinin diskresion səlahiyyətinin tənzimlənməsi üçün tədbirlər görüldü. Mövcud qanunvericilik və təcrübə milli məhkəmələrə imkan verir ki, məhkəmənin təyin etdiyi təsviyəçinin qərarını mahiyyəti üzrə yoxlaşınlar və ictimai və şəxsi maraqları balanslaşdırınsınlar. Məsələn, indi “Müflisləşmə haqqında” Qanunun 182-ci maddəsində deyilir ki, səlahiyyətli məhkəmə ləğvetmə prosesinə kömək etmək üçün bir və ya bir neçə təsviyəçi və üç və ya beş kreditordan ibarət komitə təyin edir. Bu qanunda təsviyəçinin şəxsiyyəti, təyin edilməsi, azad edilməsi, dəyişdirilməsi və məsuliyyəti ilə bağlı bir sıra mülahizələr müəyyən edilmişdir. Təsviyəçi məhkəmə komissarının nəzarəti və Kreditörələr Komitəsinin köməyi ilə fəaliyyət göstərir.

Həmçinin yeni Mülki Məcəllə inşası hələ başa çatmayan mənzillərin vicdanlı alıcılarının maraqlarının minimum müdafiəsini təmin edir və ilkin müqavilələrin dövlət reyestrlərində qeydiyyata alınmasını nəzərdə tutur ki, bu da müvafiq əmlaka aid bütün ardıcıl qeydlərin üstün hüquqi qüvvəyə malik olmasını təmin edir. Qeydiyyata alınmış alıcı sonrakı hadisələr nəticəsində baş verən zərərə qarşı səmərəli hüquqi müdafiə vasitəsinə malikdir. Bundan əlavə, hərrac yolu ilə satışların yenidən bölgüsü aparıllarkən qeydiyyatda olan alıcıya üstünlük verilir. Həmçinin qüvvədə olan “Müflisləşmə haqqında” Qanun (2016-ci

iTA / *Ceni*
(25376/06)

Yekun qərar
04/05/2014

Yekun qətnamə
CM/ResDH(2017)157

ildə edilmiş dəyişikliklərlə), söhbət alıcının və ya onun yaxın qohumlarının əsas evi olmaq üçün nəzərdə tutulan əmlakdan getdikdə, alıcıların xüsusi müdafiəsini nəzərdə tutur. Nəhayət, 2005-ci ildə qanunvericilik fərmanı ilə "Tikintisi başa çatmayan daşınmaz əmlakın alıcılarının həmrəylik fondu" yaradılmış və tikinti şirkətlərinin müflisləşməsi nəticəsində iqtisadi itkilərə məruz qalmış daşınmaz əmlak alıcılarına kompensasiyaların ödənilməsi üçün imkanlarla təchiz edilmişdir.

Ərizəciyə gəlinçə, ona dəymış ziyanə görə təyin edilmiş birdəfəlik kompensasiya məbləği ödənilmişdir.

Bu işdə pozuntu onunla əlaqədar idi ki, ölkədaxili məhkəmə ərizəçinin evinin dövlət su təchizatı şirkətinə olan cəmi 124 avroluq ilkin borcu ilə əlaqədar aparılan borc icraatında açıq hərracda bazar dəyərinin 50%-nə satılması barədə qərar qəbul etmişdi.

*SVN / Vaskrsić
(31371/12)*

*Yekun qərar
25/07/2017*

*Yekun qətnamə
CM/ResDH(2018)261*

Oxşar halların təkrarlanması üçün 2018-ci ilin fevralında "İcra və mülki iddiaların təminı haqqında" Qanuna edilmiş dəyişikliklər icra icraati zamanı icra işləri üzrə məhkəmələrin əmlakin satışına nisbətən daha az müdaxiləedici xarakterli tədbirlərə üstünlük vermək öhdəliyi müəyyən edildi. Satış barədə qərar borclulara təqdim edilənədək onlara digər icra üsullarını təklif etmək və ya icranın təxirə salınması üçün vəsatət vermək imkanı verilir. İcra işləri üzrə məhkəmələr, əgər icra borclunun və ya onun ailəsinin dolanışlığını təhlükə altında qoyarsa, öz təşəbbüsleri ilə və ya sosial işlər mərkəzinin vəsatəti ilə icranı təxirə salmaq hüququna malikdirlər.

Ərizəçinin vəziyyətinə gəldikdə, Məhkəmə ona əmlakin bazar dəyəri ilə satılmış olduğu qiymət arasındakı fərqi, üstəgəl birdəfəlik 10%-lik məbləğin ödənilməli olduğunu qərara aldı. Məhkəmə həmçinin ərizəçinin evinin satılması nəticəsində keçirdiyi həyəcan və iztirab hissələri səbəbindən ona dəymış mənəvi zərərə görə ədalətli təzminat təyin etdi.

3.5 Götürmə (həbs qoyma) və müsadirə

İş ərizəci şirkətin fərdi qaydada ticarətlə məşğul olan iki biznes tərəfdəsına qarşı aparılmış inzibati xəta üzrə icraat çərçivəsində spirtli içkilərin götürülməsi və müsadirə edilməsinə aiddir. Məhkəmə vergi orqanlarının ərizəci şirkəti əsassız olaraq əmlakından (müsadirə edilmiş spirtli içkilərdən) məhrum etdiyini hesab etdi və məhkəmə nəzarəti qaydasında fərdi ticarətçilər tərəfindən başladıldırmış icraatda onun iştirakına icazə verilməməsi faktını tənqid etdi.

*BOL / Microintelect OOD
(34129/03)*

*Yekun qərar
04/06/2014*

*Yekun qətnamə
CM/ResDH(2021)144*

2021-ci ildə "İnzibati xətalar və cəzalar haqqında" Qanuna dəyişiklik edildi, bu dəyişiklik müsadirə edilmiş malların sahiblərinə imkan verir ki, müvafiq inzibati xəta üzrə icraatda iştirak etsinlər və onların mülkiyyət hüquqlarına müdaxilələrə etiraz etsinlər. Bundan əlavə, Avropa Məhkəməsinin qanun pozuntusunu müəyyən etmiş qərarından sonra maraqlı tərəf həmin qərarın qüvvəyə minməsindən xəbərdar olduğu andan bir ay ərzində inzibati xəta üzrə icraatın yenidən başlanması üçün müraciət edə bilər.

Bu işdə Məhkəmə ölkədaxili məhkəmələrin ərizəciyə qarşı cinayət təqibi nəticəsində çıxarıla biləcək mümkün müsadirə qərarının icrasını təmin etmək üçün üzərinə həbs qoyması barədə qərar verilən əmlakin dəyərini qiymətləndirməməsini tənqid etdi, üstəlik, iddia edildiyinə görə, üzərinə həbs qoylan əmlak cinayət nəticəsində əldə edilməmişdi.

*XOR / Džinić
(38359/13)*

*Yekun qərar
17/08/2016*

*Yekun qətnamə
CM/ResDH(2017)336*

Bu cür pozuntuların təkrarlanmasıqın qarşısını almaq üçün Dövlət Baş Prokurorluğu cinayət işi çərçivəsində əmlakın üzərinə həbs qoyması barədə təqdimatlarla bağlı yeni prosedurlar müəyyən etdi və bu təqdimatlar 2012-ci il tarixli "Dövlət Prokurorlarının rəhbər vəsaiti"ndə dərc olundu. *Džinić işi* üzrə qərardan sonra Ali Məhkəmə cinayət mühakimə icraatı kontekstində əmlak üzərinə müvəqqəti həbs qoyma qərərlarının qəbulu üzrə aparılan icraat

Tematik bülleten

çərçivəsində öz presedent hüququna dəyişiklik etmişdir ki, bunda da məqsəd həbs qoyma tədbirlərinin mütənasibliyinin hərtərəfli qiymətləndirilməsini təmin etməkdir.

Bu iş miqrant qaçaqmalçılığı şübhəsi ilə aparılan araşdırmlar zamanı ərizəçinin taksisinin qeyri-mütənasib şəkildə müsadirə edilməsinə və son nəticədə sübut olmadığı üçün icraata xitam verilməsinə aiddir.

Oxşar pozuntuların təkrarlanması üçün 2018-ci ildə Cinayət Məcəlləsinə dəyişiklik edildi və miqrant qaçaqmalçılığı üçün istifadə edilən nəqliyyat vasitələrinin istisnasız olaraq avtomatik müsadirə edilməsi təcrübəsi ləğv edildi. Hazırda daxili məhkəmələr analoji işlərə baxarkən üçüncü şəxsin davranışını, cinayətlə əlaqəsi, cinayət tərkibinin olub-olmaması, nəqliyyat vasitəsinin əvvəllerin cinayət törətmək üçün istifadə edilib-edilməməsi kimi bütün müvafiq amilləri sərbəst surətdə nəzərə ala bilərlər.

Ərizəçiye gəldikdə isə, hakimiyət orqanları ərizəçinin məruz qaldığı faktiki itkiyə görə kompensasiya ödəyiblər. Məhkəmə həmçinin dəymisən ziyana görə ədalətli təzminat təyin edib.

**MAK/ Andonoski
(16225/08)**

**Yekun qərar
17/12/2015**

**Yekun qətnamə
CM/ResDH(2019)301**

Bu iş əvvəller yük avtomobilinin keçmiş sahibinə qarşı qaldırılmış cinayət işində çıxarılmış məhkəmə qərarı əsasında yük maşınının hazırlı vəcdanlı sahibi olan ərizəçindən müsadirə edilməsi səbəbindən onun mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə ilə əlaqədardır.

Müsadirə tədbirlərinin mütənasibliyinin nəzərə alınması üçün 2004-cü ildə Cinayət Məcəlləsinə dəyişiklik edildi. Konkret olaraq, üçüncü şəxslərin mülkiyyətində olan əşyalar həmin şəxslər onlardan cinayət törətmək üçün istifadə edildiyini və ya istifadə edilməsi niyyəti olduğunu bilmədikdə və ya bilməli olmadıqda müsadirə edilməyəcək.

Ərizəçiye gəldikdə, yük maşınının geri qaytarılması mümkün olmadığından, hakimiyət orqanları ərizəçiye maddi ziyana bağlı dəymisən faktiki itkiyə görə Məhkəmənin təyin etdiyi ədalətli təzminatı ödəmişlər.

**MAK / Vasilevski
(22653/08)**

**Yekun qərar
28/07/2016**

**Yekun qətnamə
CM/ResDH(2017)145**

Bu iş ərizəçinin hər hansı gömrük hüquqpozmasına görə mühakimə olunmadığı halda avtomobilinin qeyri-mütənasib şəkildə Gömrük idarəsi tərəfindən qanunsuz müsadirə edilməsinə aiddir. Oxşar pozuntuların təkrarlanması qarşısını almaq üçün 2010-cu ildə "Hüquqpozmalar haqqında" yeni Qanun qəbul edilmişdir. O, müsadirələrin əsaslandırılmış məhkəmə qərarına əsaslanmasını tələb edir. Həmçinin səlahiyyətli orqanlar 2011-ci ilin fevralında nəqliyyat vasitələrinin idxali ilə bağlı təlimat qəbul etməklə inzibati praktikanın dəyişdirilməsini təmin etmişlər. Gömrük orqanları üçün məcburi olan bu təlimata əsasən, güman edilən gömrük hüquqpozması əsasında müsadirə edilmiş hər hansı nəqliyyat vasitəsi hüquqpozma üzrə icraat başa çatanadək saxlanılır. Bundan əlavə, daxili məhkəmələr Ali Kassasiya Məhkəməsinin təlimat xarakterli qərarının işığında öz presedent hüquqlarında dəyişiklik etmişlər, həmin dəyişikliyə əsasən, hüquqpozma üzrə icraat çərçivəsində bütün müvafiq faktlar, o cümlədən qarşıya qoyulan məqsədə müsadirə yolu ilə deyil, başqa vasitələrlə nail olmağın mümkünüyü məsələsi qıymətləndirilməlidir.

Ərizəçiye gəldikdə, mübahisələndirilən hüquqpozma üzrə icraata qanunla müəyyən edilmiş müddət bitdiyinə görə xitam verildi. Ərizəçiye dəymisən maddi ziyana görə ədalətli təzminat, o cümlədən müsadirə edilmiş avtomobilin dəyəri ödənildi.

**SER / Milosavljev
(15112/07)**

**Yekun qərar
22/10/2012**

**Yekun qətnamə
CM/ResDH(2015)62**

Bu iş qanunsuz cəriməyə görə dəymisən ziyanın ödənilməsi barədə ərizəçilərin iddiasına daxili məhkəmələrin baxmaması, onların yük maşınının və buğda yükünün əsassız və uzun müddət saxlanılması və xarab olması ilə əlaqədardır.

Ərizəçilərin əmlakının üzərinə əsassız həbs qoyulmasına gəlincə, 2012-ci il tarixli Cinayət Prosesual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi vergi polisinin hərəkətlərini və üzərinə həbs qoyulmuş əmlakın vaxtında qaytarılmasını tənzimləyir. Bundan başqa, 2003-cü il tarixli Mülki Məcəllədə dövlət və bələdiyyə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz qərarları, hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəyən hər hansı zərərin dövlət tərəfindən ödənilməsi öhdəliyi nəzərdə tutulurdu. 2020-ci

**UKR / Plakhteyev və
Plakhteyeva
(20347/03)**

**Yekun qərar
12/06/2009**

**Yekun qətnamə
CM/ResDH(2021)184**

ildə Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi orqanları tərəfindən dəymış zərərin ödənilməsi hüququnu təsbit etdi. Ali Məhkəmənin 2020-ci il tarixli qərarına əsasən, şikayətçi olan vergi ödəyicisinə vergi orqanları tərəfindən dəymış maddi və mənəvi ziyanə görə kompensasiya ödənilməlidir. Ərizəçilərin Vergilər idarəsinə qarşı iddialarına baxılmamasına gəldikdə, 2004-cü il tarixli Mülki Prosesual Məcəllə cavabdehənin əvəz edilməsinin mümkünüyünü nəzərdə tuturdu. 2009-cu ildə Ali Məhkəmə bununla bağlı prosessual detallara aydınlıq götərdi. İlkən cavabdehlərin əvəz edilməsinə icazə verən ölkədaxili presedent hüququnun son dövrə aid nümunələri təqdim edilmişdir. Məhkəmə ərizəçilərə dəymış mənəvi ziyanə görə ədalətli təzminat təyin etdi. Qərardan göründüyü kimi, birinci ərizəçinin əleyhinə çıxarılmış qərar 2001-ci ilin iyununda ləğv edildi və ərizəçilərin əmlakı 2001-ci ilin avqustunda onlara qaytarıldı.

3.6 Vergitutma

Bu işlər Macarıstanın daha geniş dövlət sektorunda əmək fəaliyyətinə xitam verildikdən sonra ərizəçilərin almaq hüququna malik olduları işdənçixma müavinətinin yuxarı kateqoriyasından qeyri-mütənasib şəkildə yüksək vergi tutulmasına aiddir.²

2014-cü ildə qüvvəyə minmiş 2013-cü ili tarixli Qanunla (№ CCL) mübahisəli xüsusi vergi dərəcəsi 98%-dən 75%-ə endirildi. Üstəlik, 2014-cü ilin fevralında Konstitusiya Məhkəməsi müəyyən etdi ki, əvvəlki 98%-lik vergi dərəcəsi beynəlxalq öhdəlikləri pozur və icraati hələ başa çatmayan işlərdə tətbiq edilməməlidir. 2014-cü ilin sentyabrında qanuna dəyişikliklər edildi və 2010-cu il üçün 40%, 2011-ci il üçün 15%, 2012-ci il üçün 20% və 2013-cü il üçün 25% sabit tarifli dövlət rüsumu tətbiq edildi. 98% vergi dərəcəsi ilə artıq ödənilmiş məbləğ ilə yeni sxem üzrə sabit tarifli dövlət rüsumunun tətbiqindən sonra ödəniləcək məbləğ arasındakı fərqi geri ödənilməsini verginin hesablanması üçün müəyyən edilmiş müddət ərzində Milli Vergi Orqanına müraciət etməklə tələb etmək olar.

Ərizəçilərə gəldikdə, işlərin böyük əksəriyyətdə Məhkəmə qərara almışdır ki, 98%-lik vergi dərəcəsi olmadığı halda, ərizəçilərin işdən çıxmaya müavinətləri böyük ehtimalla fiziki şəxslərin 16%-lik ümumi gəlir vergisi dərəcəsi ilə vergiyə cəlb olunacaqdı. Bu faktı nəzərə alaraq, Məhkəmə ərizəçilərə maddi və mənəvi ziyanın kombinə edilmiş məbləğinin ödənilməsinə qərar verdi.

Bu iş Vergi Administrasiyasının ƏDV-nin qaytarılmasında sistematik gecikmələrə yol verməsinə və bu gecikmələrə görə kompensasiyaların ödənilməsinin ləngidilməsinə aiddir.

Yuxarıda göstərilən məsələlərin həlli üçün 2010-cu ildə yeni Vergi Məcəlləsi qəbul edilmiş və 2014-cü ildə ƏDV-nin qaytarılması və ödənilməsi ilə bağlı aydın bildiriş və ödəniş proseduru, eləcə də ƏDV inzibatiçiliğinin elektron sistemi tətbiq edilmişdir. Daha sonra 2017-ci ildə edilən dəyişikliklə ƏDV-nin qaytarılması proseduru sadələşdirildi və dövlət bütçəsindən ƏDV-nin qaytarılması üçün müraciətlərin vahid dövlət reyestri tətbiq edildi ki, bununla da şəffaflıq və operativlik artırıldı. Ali Məhkəmə ƏDV-nin qaytarılmasında gecikmələrə görə kompensasiya tələbinə baxılması üçün ardıcıl yanaşma müəyyən etmişdir. Şirkətin maddi itkisini görə Məhkəmə tərəfindən təyin edilmiş ədalətli təzminat səlahiyyəti orqanlar tərəfindən ödənilmişdir. Səlahiyyətli orqanlar tərəfindən qeyd olunduğu kimi, 2018-ci ilin avqust ayına ƏDV-nin geri qaytarılmasında gecikmələrlə bağlı müraciət və ya ödənilməmiş kompensasiya olmamışdır.

Pozuntu Gömrük İdarəsi tərəfindən şirkətin idxlə etdiyi mallara dəfələrlə "yüksək dərəcəli" gömrük tarifinin təyin edilməsindən irəli gəldi ki, nəticədə şirkət ödədiyi artıq gömrük rüsumlarını geri almaq üçün eyni məhkəmə prosedurlarından keçməli olurdu.

**MAC / N.K.M. (işlər qrupu)
(66529/11)**

**Yekun qərar
04/11/2013**

**Yekun qətnamə
CM/ResDH(2019)182**

**UKR / Intersplav
(803/02)**

**Yekun qərar
23/05/2007**

**Yekun qətnamə
CM/ResDH(2019)321**

**UKR / Polimerkonteyner,
TOV**

² Yəni dövlət qulluqçuları kimi, yaxud dövlət şirkətlərinin və ya institutlarının işçiləri kimi vergiyə cəlb olunma.

2012-ci il tarixli Gömrük Məcəlləsi gömrük tariflərinin təyin edilməsi ilə bağlı inzibati təcrübəni (23620/05)

*Yekun qərar
24/02/2017*

*Yekun qətnamə
CM/ResDH(2020)43*

təkmilləşdirdi. Həmin Məcəllənin 301-ci maddəsi gömrük ödənişlərinin səhv və ya artıq məbləğdə ödənilməsinin konkret məsələlərini tənzimləyir və vergi orqanlarının ödənilmiş artıq gömrük rüsumlarının məbləği aşkar edildikdən sonra bir ay müddətində vergi ödəyiçisinə məlumat verməsini nəzərdə tutur. Qədərindən artıq ödənilmiş gömrük rüsumları dövlət büdcəsindən geri qaytarılır. Vergi orqanlarının səhvləri nəticəsində qədərindən artıq ödəniş baş verdikdə, ödənilmiş artıq gömrük rüsumu məbləğlərinin qaytarılması prioritət qaydada həyata keçirilir.

3.7 Meşələrin bərpası

Bu işlər torpaqlarının müəyyən sahələrində meşələrin bərpasına dair inzibati qərara görə YUN / Papastavrou və başqaları (46372/99)

*Yekun qərar
10/07/2003*

(onilliklər əvvəl nazirliyin qərarı əsasında) ərizəcilərin torpaq üzərində mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə ilə, o cümlədən vəziyyətin hər hansı bir yenidən qiymətləndirilməsinin və kompensasiya əldə edilməsinin mümkünşüzlüyü ilə əlaqədardır. Dövlət Şurası öz presedent hüququnu konkret olaraq 2208/2011 sayılı qərarı ilə dəyişərək, köhnə qərardan uzun müddət keçidkən sonra meşələrin bərpası ilə bağlı qərar qəbul etməzdən əvvəl hakimiyyət orqanlarının üzərinə vəziyyəti yenidən qiymətləndirmək öhdəliyi qoydu. Bundan əlavə, 2005-2019-cu illər arasında Ali Məhkəmələrin presedent hüququ torpaq mülkiyyətçilərinin mülkiyyət hüququ ilə bağlı məhkəmə icraatları davam etdiyinə görə öz əmlakından istifadə edə bilməməsi nəticəsində dəymis zərərin ödənilməsi hüququnu təsbit etdi. Bundan başqa, 1997-2013-cü illər arasında torpaqların qeydiyyatı prosedurunu və dövlət torpaq reyestrinin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər və kadastr xəritələrində torpaq sahələrinin dəqiq təsvirinə imkan verən məlumatların toplanması və işlənməsi ilə bağlı yeni düzəlişlər edildi, o cümlədən bu fəaliyyətlər bu işlər üzrə icraatlar bağlandışı anda davam edirdi.

Hər iki iş üzrə ərizəcilərə gəlincə, Məhkəmə onlara əmlakdan istifadənin kəskin şəkildə məhdudlaşdırılması nəticəsində dəymis maddi zərərin ödənilməsi ilə bağlı ədalətli təzminat təyin etdi.

3.8 Ov etmə

İş əqidələrinə görə ova qarşı çıxan torpaq mülkiyyətçilərinin öz torpaqlarını avtomatik olaraq və özlərinin iradəsi əleyhinə olaraq üzv olduqları yerli ovçular assosiasiyasına (ACCA) təqdim etmələri üçün üzərlərinə qoyulmuş qeyri-mütənasib öhdəliyə aiddir. 1964-cü il tarixli 64-696 sayılı Qanuna ("Verdel Qanunu") 2000-698 sayılı Qanunla dəyişikliklər edilmişdir ki, bu da ova qarşı olanların əqidələri əsasında buna etiraz etmələrini mümkün edir. Hökumət qeyd etdi ki, ACCA-ya aid müdədələrin dəyişikliklər də daxil olmaqla yerinə yetirilməsi əqidəsinə görə ova etiraz edən şəxslər kimi çıxış etmək istəməyənlərin ACCA-ya üzvlükdən çıxması ilə bağlı müəyyən problemlər yaradıb. Buna baxmayaraq, indi inzibati məhkəmələr öz qərarlarını Məhkəmənin presedent hüququndan, xüsusən də Chassagnou işi üzrə qərardan irəli gələn prinsiplərlə əsaslandırırlar.

FRA / Chassagnou və başqaları (9074/07)

*Böyük Palatanın qərarı
29/04/1999*

*Yekun qətnamə
CM/ResDH(2005)26*

Tematik bülleten

Ərizəçilərin fərdi situasiyasına gəlincə, yeni Qanunun qüvvəyə minməsi onların əqidələrinə görə etiraz hüququndan istifadə etməsinə imkan verdi və beləliklə, ACCA üzvlüyündən çıxmalarına imkan yaratdı.

Bu iş ərizəçinin mülkiyyət hüquqlarının pozulmasına aiddir, belə ki, o, etik səbəblərə görə bunun əleyhinə olmasına baxmayaraq, başqalarının onun əmlakında ov etməsinə dözmək məcburiyyətində qalmışdır.

“Ovçuluq haqqında” Federal Qanuna dəyişikliklər edildi və 2013-cü ilin dekabrında onlar qüvvəyə mindi. Dəyişiklik edilmiş Qanun ovçuluq assosiasiyanın mənsub olan və etik səbəblərə görə öz ərazilərində ova qarşı çıxan əmlak sahiblərinin ovçuluq assosiasiyanın üzvlükdən çıxmاسına icazə verir. Qanunda həmçinin vəhşi heyvan ovunun vurduğu zərərə görə assosiasiyanın çıxmış torpaq mülkiyyətçisinin məsuliyyəti, yaralı və ya xəstə ovu təqib edərək onun qonşu ov sahəsində keçməsinə səbəb olmağa görə məsuliyyət və ov hüququ ilə bağlı qaydalar müəyyən edilmişdir. Bundan əlavə, brakonyerliyə dair cinayət hüquq normasına (CM-nin 292-ci maddəsi) dəyişiklik edilməlidir ki, nəticədə ov zonasında ov etmək hüququ olan şəxslər etik səbəblərə görə qapalı olan, lakin hər hansı tanınma nişanı olmayan əraziyə daxil olduqda cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.

*ALM /
Herrmann
(9300/07)*

*Yekun qərar
26/06/2012*

*Yekun qətnamə
CM/ResDH(2016)188*

İŞLƏRİN SİYAHISI

<i>ALB / Manushaqe Puto və başqaları.....</i>	14	
<i>ALB / Mullai və başqaları</i>	21	
<i>ALB / Puto və başqaları.....</i>	14	
<i>ALB / Vrioni və başqaları.....</i>	8	
<i>ERM / Minasyan və Semerjyan (işlər qrupu)</i>	11	
<i>ERM / Safaryan</i>	11	
<i>AVS / Klein</i>	23	
<i>BOL / Boyadzhieva və Gloria International Limited EOOD</i>	23	
<i>BOL / Chengelyan və başqaları.....</i>	12	
<i>BOL / Debelianovi.....</i>	11	
<i>BOL / Kirilova və başqaları (işlər qrupu)</i>	15	
<i>BOL / Microintelect OOD</i>	25	
<i>BVH / Čolić və başqaları.....</i>	10	
<i>BVH / Milinković.....</i>	10	
<i>BVH / Momić və başqaları.....</i>	10	
<i>XOR / Džinić.....</i>	25	
<i>XOR / Ljaskaj.....</i>	24	
<i>XOR / Mindek.....</i>	24	
<i>XOR / Petar Matas</i>	21	
<i>XOR / Radanović (işlər qrupu).....</i>	19	
<i>XOR / S.L. və J.L</i>	15	
<i>ÇEX / R & L, S.R.O. və başqaları</i>	19	
<i>FRA / Chassagnou və başqaları</i>	28	
<i>AILM / Herrmann</i>	29	
<i>YUN / Apostolakis</i>	3	
<i>YUN / Azas (işlər qrupu)</i>	15	
<i>YUN / Fakiridou və Schina.....</i>	22	
<i>YUN / Kanaginis</i>	12	
<i>YUN / Katsoulis və başqaları</i>	28	
<i>YUN / Kokkinis</i>	3	
<i>YUN / Kostadimas və başqaları</i>	3	
<i>YUN / Papastavrou və başqaları.....</i>	28	
<i>YUN / Poulimenos və başqaları</i>	16	
<i>YUN / Reveliotis</i>	3	
<i>YUN / "Stran" yunan neftayırma zavodları və Stratis Andreadis.....</i>	16	
<i>YUN / Zlínsat, SPOL. S. R.O.</i>	8	
<i>MAC / N.K.M. (işlər qrupu)</i>	27	
<i>MAC / Szkorits.....</i>	12	
<i>İTA / Belvedere Alberghiera S.R.L. (127 iş qrupu).13</i>	İTA / Ceni.....	24

<i>İTA / Di Belmonte (I).....</i>	16
<i>İTA / Elia S.r.l.....</i>	22
<i>İTA / M.C. və başqaları.....</i>	3
<i>İTA / Matteoni.....</i>	17
<i>İTA / Plalam SPA.....</i>	16
<i>İTA / Sarnelli.....</i>	17
<i>LAT / Andrejeva.....</i>	4
<i>LİT / Vistins və Perepjolkins</i>	17
<i>MOL / Asito (№ 2)</i>	9
<i>MOL / Balan.....</i>	7
<i>MOL / Bimer S.A.....</i>	20
<i>MOL / Cazacu.....</i>	4
<i>MOL / Dolneanu.....</i>	6
<i>MAK / Romeva.....</i>	4
<i>MAK / Vasilevski</i>	26
<i>MAK/ Andonoski</i>	26
<i>POL / Broniowski.....</i>	17
<i>POL / Hutten-Czapska.....</i>	19
<i>RUM / Vergu</i>	13
<i>SER / Ališić və başqaları</i>	6
<i>SER / Grudić</i>	5
<i>SER / Milosavljev</i>	26
<i>SVN / Ališić və başqaları.....</i>	6
<i>SVN / Krajnc</i>	5
<i>SVN / Ribać</i>	5
<i>SVN / Vaskrsić</i>	25
<i>TÜR / Akvardar</i>	13
<i>TÜR / Fener Rum Patriklığı (Patriarcat œcuménique)....</i>	18
<i>TÜR / Gürtaş Yapı Ticaret Ve Pazarlama A. Ş.....</i>	22
<i>TÜR / I.R.S. və başqaları.....</i>	13
<i>TÜR / Kamoy Radyo Televizyon Yayıncılık ve Organizasyon A.Ş.....</i>	8
<i>TÜR / Musa Tarhan</i>	9
<i>TÜR / Yıldırır.....</i>	22
<i>UKR / Intersplav</i>	27
<i>UKR / Plakhteyev və Plakhteyeva</i>	26
<i>UKR / Polimerkonteyner, TOV.....</i>	27
<i>UKR / Seryavin və başqaları</i>	23
<i>UKR / Svit Rozvag, TOV və başqaları</i>	21
<i>UKR / Svitlana Ilchenko</i>	9
<i>UKR / "Ukrayna-Tümen"</i>	9